

**Notariat hərəkətlərinin qeydi üçün reyestrlərin, notariat şəhadətnamələrinin, əqdlərdə və təsdiq edilən sənədlərdə təsdiq qeydlərinin formalarının təsdiq edilməsi haqqında**

**AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI**

"Notariat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 18 yanvar tarixli, 261 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır**:

1. "Notariat hərəkətlərinin qeydi üçün reyestrlərin, notariat şəhadətnamələrinin, əqdlərdə və təsdiq edilən sənədlərdə təsdiq qeydlərinin formaları" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

**Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ**

Bakı şəhəri, 23 avqust 2000-ci il  
148

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**1 nömrəli forma**

**Notariat hərəkətlərinin qeyd edilməsi üçün**


**REYESTR**

Notariat hərəkətinin -si	Notariat hərəkətinin aparıldığı tarix	Notariat hərəkətinin aparılmasında iştirak edən şəxslər və ya onların nümayəndəsi, onların yaşayış yeri	Notariat hərəkətinin aparılmasında iştirak edən şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər	Notariat hərəkətinin məzmunu	Dövlət rüsumu alınmışdır və ya dövlət rüsumunu ödəməkdən azad edilməsi haqqında qeyd	Notariat hərəkətinin aparılmasında iştirak edən şəxslərin imzaları
1	2	3	4	5	6	7

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**2 nömrəli forma**

Qanun üzrə vərəsələrə verilən vərəsəlik  
hüququ haqqında şəhadətnamə



**QANUN ÜZRƏ VƏRƏSƏLİK HÜQUQU HAQQINDA  
ŞƏHADƏTNAMƏ**

\_\_\_\_\_ şəhəri (rayonu)

(gün, ay, il sözlərlə)

Mən \_\_\_\_\_

(notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxsin vəzifəsi, adı və soyadı)

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edirəm ki,  
" \_\_\_\_\_ " 20 -ci ildə vəfat etmiş \_\_\_\_\_

\_\_\_\_\_ vərəsələri bunlardır:

(soyadı,adı, atasının adı)

(vərəsələrin yaşayış yerləri, onların

miras qoyanla qohumluq münasibəti,

soyadları, adları, atalarının adları)

və onların hər biri miras əmlakdan bərabər hissələrdə irs almalıdır.

Şəhadətnamə

verilən

miras əmlak

(şəhadətnamənin verildiyi əmlak göstərilir)

ibarətdir.

Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib, *informasiya sisteminə daxil edilib.*

\_\_\_\_\_ manat dövlət rüsumu alınmışdır.

M.Y.

Vərəsəlik işinin nömrəsi \_\_\_\_\_


*Notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs* \_\_\_\_\_

(imza)

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**3 nömrəli forma**

Təmsilçilik hüququ üzrə vərəsəlik  
hüququ haqqında şəhadətnamə



**QANUN ÜZRƏ VƏRƏSƏLİK HÜQUQU HAQQINDA  
ŞƏHADƏTNAMƏ**

\_\_\_\_\_ şəhəri (rayonu)

\_\_\_\_\_ (gün, ay, il sözlərlə)

Mən \_\_\_\_\_

(notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxsin vəzifəsi, adı və soyadı)

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.3-cü maddəsinə əsasən təsdiq  
edirən ki, "\_\_\_" \_\_\_\_\_ 20 \_\_\_\_\_ -ci ildə vəf a t etmiş

\_\_\_\_\_ vərəsəsi atası (anası)  
(soyadı, adı, atasının adı)

"\_\_\_" \_\_\_\_\_ 20 -ci ildə vəfat etmiş \_\_\_\_\_ olan  
(vərəsənin vəfat etmiş valideyninin soyadı, adı, atasının adı)

\_\_\_\_\_ (vərəsələrin yaşayış yeri,

\_\_\_\_\_ onların miras qoyanla qohumluq münasibəti,

\_\_\_\_\_ soyadı, adı, atasının adı)

Şəhadətnamə

verilən

miras əmlak

\_\_\_\_\_ (şəhadətnamənin verildiyi əmlak göstərilir)

\_\_\_\_\_ ibarətdir.

Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib, *informasiya sisteminə daxil edilib.*

\_\_\_\_\_ manat dövlət rüsumu alınmış.

M.Y.

Vərəsəlik işinin nömrəsi \_\_\_\_\_


*Notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs* \_\_\_\_\_

(imza)

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**4 nömrəli forma**

Ölümü ilə əlaqədar vərəsəliyi qəbul  
etməyə vaxı çatmamış vərəsənin  
əmlakına qanun üzrə vərəsəlik  
hüququ haqqında şəhadətnamə



**QANUN ÜZRƏ VƏRƏSƏLİK HÜQUQU HAQQINDA  
ŞƏHADƏTNAMƏ**

\_\_\_\_\_ şəhəri (rayonu)

\_\_\_\_\_ (gün, ay, il sözlərlə)

Mən \_\_\_\_\_

(notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxsin vəzifəsi, adı və soyadı)

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1252-ci maddəsinə əsasən təsdiq edərək ki,  
"\_\_\_\_" \_\_\_\_\_ 20 -ci ildə vəfat etmiş \_\_\_\_\_

\_\_\_\_\_ vərəsəsi

(soyadı, adı, atasının adı)

(vərəsənin miras qoyanla qohumluq münasibəti,

\_\_\_\_\_ idi,

soyadı, adı, atasının adı)

lakin onun, "\_\_\_\_" \_\_\_\_\_ 20 -ci ildə vəfat etməsi ilə əlaqədar miras onun

\_\_\_\_\_ (vərəsənin yaşayış yeri, onun

\_\_\_\_\_ miras qoyanla qohumluq münasibəti,

\_\_\_\_\_ keçir.

soyadı, adı, atasının adı)

Şəhadətnamə verilən miras əmlak \_\_\_\_\_

(şəhadətnamənin

\_\_\_\_\_ verildiyi əmlak göstərilir)

\_\_\_\_\_ ibarətdir.

Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib, *informasiya sisteminə daxil edilib.*  
\_\_\_\_\_ manat dövlət rüsumu alınmış.

M.Y.

Vərəsəlik işinin nömrəsi \_\_\_\_\_


*Notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs* \_\_\_\_\_

(imza)

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**5 nömrəli forma**

Vərəsəliyi qəbul etmiş, lakin öz vərəsəlik  
hüquqlarını rəsmiləşdirmədən vəfat etmiş  
vərəsənin əmlakına qanun üzrə vərəsəlik  
hüququ haqqında şəhadətnamə



**QANUN ÜZRƏ VƏRƏSƏLİK HÜQUQU HAQQINDA  
ŞƏHADƏTNAMƏ**

\_\_\_\_\_ şəhəri (rayonu)

(gün, ay, il sözlərlə)

*Mən* \_\_\_\_\_

(notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxsin vəzifəsi, adı və soyadı)

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1252-ci maddəsinə əsasən təsdiq edirəm ki,  
"\_\_\_" \_\_\_\_\_ 20 -ci ildə vəfat etmiş

\_\_\_\_\_ vərəsəsi

(soyadı, adı, atasının adı)

(vərəsənin yaşayış yeri, onun miras qoyanla

qohumluq münasibəti, soyadı, adı, atasının adı)

Şəhadətnamə verilən miras əmlak, vərəsəliyi qəbul etmiş, lakin öz vərəsəlik hüquqlarını  
rəsmiləşdirmədən vəfat etmiş \_\_\_\_\_

(soyadı, adı, atasının adı)

"\_\_\_" \_\_\_\_\_ 20 -ci ildə vəfat etmiş \_\_\_\_\_

(miras qoyanla

\_\_\_\_\_ məxsus olmuş

qohumluq münasibəti, soyadı, adı, atasının adı)

(şəhadətnamənin verildiyi əmlak göstərilir)

\_\_\_\_\_ ibarətdir.

Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib, *informasiya sisteminə daxil edilib.*

\_\_\_\_\_ manat dövlət rüsumu alınıb.

M.Y. Vərəsəlik işinin nömrəsi \_\_\_\_\_


*Notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs* \_\_\_\_\_

(imza)

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**6 nömrəli forma**

Məcburi paya vərəsəlik hüququ  
haqqında şəhadətnamə



**QANUN ÜZRƏ VƏRƏSƏLİK HÜQUQU HAQQINDA  
ŞƏHADƏTNAMƏ**

\_\_\_\_\_ şəhəri (rayonu)

\_\_\_\_\_ (gün, ay, il sözlərlə)

*Mən* \_\_\_\_\_

(notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxsin vəzifəsi, adı və soyadı)

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən təsdiq edirəm ki,  
"\_\_\_" \_\_\_\_\_ 20 -ci ildə vəfat etmiş

\_\_\_\_\_ (soyadı,

\_\_\_\_\_ əmlakının \_\_\_\_\_ hissəsinə  
adi, atasının adı)

\_\_\_\_\_ (vərəsənin yaşayış yeri, onun

\_\_\_\_\_ miras qoyanla qohumluq münasibəti,  
\_\_\_\_\_ vərəsədir.  
soyadı, adı, atasının adı)

Göstərilən payda şəhadətnamə verilən miras əmlak \_\_\_\_\_  
(şəhadətnamənin

\_\_\_\_\_ verildiyi əmlak göstərilir)

\_\_\_\_\_ ibarətdir.

Göstərilən miras əmlakın qalan \_\_\_\_\_ hissəsinə vəsiyyət üzrə vərəsəlik hüququ  
haqqında şəhadətnamə verilib və yaxud veriləcək.

Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib, *informasiya sistemində daxil edilib.*  
\_\_\_\_\_ manat dövlət rüsumu alınıb.


M.Y.

Vərəsəlik işinin nömrəsi \_\_\_\_\_  
*Notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs* \_\_\_\_\_  
(imza)

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**7 nömrəli forma**

Dövlətin vərəsəlik hüququ haqqında  
şəhadətnamə



**QANUN ÜZRƏ VƏRƏSƏLİK HÜQUQU HAQQINDA  
ŞƏHADƏTNAMƏ**

\_\_\_\_\_ şəhəri (rayonu)

(gün, ay, il sözlərlə)

Mən \_\_\_\_\_

(notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxsin vəzifəsi, adı və soyadı)

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1165.1-ci maddəsinə əsasən təsdiq edirəm ki,  
"\_\_\_\_" \_\_\_\_\_ 20 -ci ildə vəfat etmiş \_\_\_\_\_

\_\_\_\_\_ məxsus olan əmlak vərəsəlik  
(soyadı, adı, atasının adı)

hüququ üzrə Azərbaycan Respublikasının *Əmlak Məsələləri Dövlət Komitəsinin* qismində  
dövlətə, əgər miras qoyan şəxs *social xidmət müəssisələrinin* təminatında olmuşsa, <sup>[2]</sup>

(müəssisənin adı və ünvanı göstərilir)

onların mülkiyyətinə keçir.

Şəhadətnamə verilən miras əmlak \_\_\_\_\_

(şəhadətnamənin

verildiyi əmlak göstərilir)

\_\_\_\_\_ ibarətdir.

Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib, *informasiya sistemində daxil edilib.*  
\_\_\_\_\_ manat dövlət rüsumu alınmış.

M.Y.

Vərəsəlik işinin nömrəsi \_\_\_\_\_


*Notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs* \_\_\_\_\_

(imza)

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**8 nömrəli forma**

Vəsiyyətnamə üzrə vərəsəlik hüququ  
haqqında şəhadətnamə



**VƏSIYYƏTNAMƏ ÜZRƏ VƏRƏSƏLİK HÜQUQU HAQQINDA  
ŞƏHADƏTNAMƏ**

\_\_\_\_\_ şəhəri (rayonu)

\_\_\_\_\_ (gün, ay, il sözlərlə)

Mən \_\_\_\_\_

(notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxsin vəzifəsi, adı və soyadı)

təsdiq edirəm ki,

\_\_\_\_\_ (vəsiyyətnaməni təsdiq etmiş vəzifəli şəxsin vəzifəsi, adı, soyadı) <sup>[3]</sup>  
tərəfindən “ ” \_\_\_\_\_ 20 -ci ildə təsdiq edilən və reyestrdə \_\_\_\_\_ ilə qeyd olunan  
vəsiyyətnaməyə əsasən “ ” \_\_\_\_\_ 20 -ci ildə vəfat etmiş \_\_\_\_\_

\_\_\_\_\_ (vəsiyyət edənin  
\_\_\_\_\_ vəsiyyətnamədə göstərilən əmlakın vərəsəsi

\_\_\_\_\_ (vərəsənin yaşayış yerləri, onların

\_\_\_\_\_ miras qoyanla qohumluq münasibəti (vərəsələrin xahişi ilə),

\_\_\_\_\_ soyadları, adları, atalarının adları)

Şəhadətnamə verilən miras əmlak \_\_\_\_\_

\_\_\_\_\_ (şəhadətnamənin

\_\_\_\_\_ verildiyi əmlak göstərilir)

\_\_\_\_\_ ibarətdir.

Göstərilən miras əmlakın qalan \_\_\_\_\_ məcburi paya vərəsəlik hüququ haqqında  
şəhadətnamə verilib və yaxud veriləcək.

Reyestrde \_\_\_\_\_ ilə qeyd edilib, *informasiya sisteminə daxil edilib.*

\_\_\_\_\_ manat dövlət rüsumu alınıb.

M.Y.

Vərəsəlik işinin nömrəsi \_\_\_\_\_

Notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs \_\_\_\_\_


(imza)



Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**9 nömrəli forma**

Ər-arvadın birgə ərizəsinə əsasən onların nikah  
müddətində əldə etdikləri ümumi birgə  
əmlakındakı paya verilən mülkiy-  
yət hüququ haqqında şəhadətnamə



**MÜLKİYYƏT HÜQUQU HAQQINDA  
ŞƏHADƏTNAMƏ**

\_\_\_\_\_ şəhəri (rayonu)

(gün, ay, il sözlərlə)

Mən \_\_\_\_\_

(notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxsin vəzifəsi, adı və soyadı)

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36.2-ci maddəsinə əsasən və ər-arvad

(ər-arvadın yaşayış yerləri,

onların soyadları, adları, atalarının adları)

ərizəsinə uyğun olaraq təsdiq edirəm ki, onların nikah müddətində əldə etdikləri ümumi  
birgə əmlakın 1/2 hissəsinə mülkiyyət hüququ vardır.

Bu ər-arvadın hər birinin göstərilən paylarda mülkiyyət hüququ təsdiq edilən ümumi birgə  
əmlakı

(şəhadətnamənin verildiyi əmlak və

onun kimin adına qeydə alındığı göstərilir)

\_\_\_\_\_ ibarətdir.

Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib, *informasiya sisteminə daxil edilib.*

\_\_\_\_\_ manat dövlət rüsumu alınıb.


M.Y. *Notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs* \_\_\_\_\_

(imza)

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**10 nömrəli forma**

Sağ qalmış ərə (arvada) onların nikah  
müddətində əldə etdikləri ümumi birgə  
əmlakındakı paya verilən mülkiyyət  
hüququ haqqında şəhadətnamə



**Ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən  
MÜLKİYYƏT HÜQUQU HAQQINDA  
ŞƏHADƏTNAMƏ**

\_\_\_\_\_şəhəri (rayonu)

(gün, ay, il sözlərlə)

Mən \_\_\_\_\_

(notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxsin vəzifəsi, adı və soyadı)

təsdiq edirəm ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən “  
” \_\_\_\_\_20 -ci ildə vəfat etmiş \_\_\_\_\_ sağ qalmış əri (arvadı)

(soyadı, adı, atasının adı)

(sağ qalmış ər (arvadın) yaşayış yeri,

\_\_\_\_\_ onların nikah

soyadı, adı, atasının adı)

müddətində əldə etdikləri ümumi birgə əmlakın 1/2 hissəsinə mülkiyyət hüququ vardır.  
\_\_\_\_\_mülkiyyət hüququ haqqında

(sağ qalmış ər (arvadın) soyadı, adı, atasının adı)

şəhadətnamə verilən ümumi birgə əmlak \_\_\_\_\_

(şəhadətnamənin verildiyi əmlak göstərilir)

\_\_\_\_\_ ibarətdir.

O cümlədən ölmüş ər (arvadın) ümumi əmlakdan payı \_\_\_\_\_

\_\_\_\_\_ ibarətdir.

Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib, *informasiya sisteminə daxil edilib.*

\_\_\_\_\_ manat dövlət rüsumu alınmışdır.

M.Y. Vərəsəlik işinin nömrəsi \_\_\_\_\_


*Notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs* \_\_\_\_\_

(imza)

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**11 nömrəli forma** <sup>[4]</sup>

Yaşayış evinin açıq hərracdan  
alınması barədə şəhadətnamə



**ŞƏHADƏTNAMƏ**

\_\_\_\_\_şəhəri (rayonu)

\_\_\_\_\_ (gün, ay, il sözlərlə)

Mən \_\_\_\_\_

(notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxsin vəzifəsi, adı və soyadı)

“Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə uyğun olaraq yaşayış evinin açıq hərracda satılması barədə fiziki və hüquqi şəxslərin və ya

\_\_\_\_\_ (məhkəmənin adı)  
məhkəmənin hakimi \_\_\_\_\_

(soyadı, adı, atasının adı)

“ ” \_\_\_\_\_ 20 -ci il tarixli qərarına əsasən \_\_\_\_\_ yerləşən

(yerləşdiyi yer)

yaşayış evinə mülkiyyət hüququnun \_\_\_\_\_

(yaşayış yeri)

yaşayan \_\_\_\_\_ məxsus olmasını təsdiq edirəm.

(soyadı, adı, atasının adı)

\_\_\_\_\_ (evin xarakteristikası, ümumi və yaşayış sahəsi, əlavə və

\_\_\_\_\_ ibarət olan yaşayış evi əvvəllər  
xidməti tikililər)

\_\_\_\_\_ əsasında

(hüquqmüəyyənedici sənəd)

\_\_\_\_\_ məxsus olub və

(soyadı, adı, atasının adı)

\_\_\_\_\_ tərəfindən \_\_\_\_\_ manata alınıb.

(soyadı və inisialları)

(rəqəm və yazı ilə)

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinin məzmunu \_\_\_\_\_  
izah edildi. \_\_\_\_\_ (soyadı və inisialları)

~~Şəhadətnamə texniki inventarlaşdırma orqanında qeydə alınmalıdır.~~

Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib, *informasiya sisteminə daxil edilib.*

\_\_\_\_\_ manat dövlət rüsumu alınıb.


M.Y. \_\_\_\_\_ *Notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs* \_\_\_\_\_

(imza)

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**12 nömrəli forma**

Şəxsin sağ olması faktının təsdiq  
edilməsi haqqında şəhadətnamə



**ŞƏHADƏTNAMƏ**

\_\_\_\_\_ şəhəri (rayonu)

\_\_\_\_\_ (gün, ay, il sözlərlə)

*Mən* \_\_\_\_\_

(notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxsin vəzifəsi, adı və soyadı)

təsdiq edirəm ki,

\_\_\_\_\_ sağdır

(soyadı, adı, atasının adı)

və \_\_\_\_\_ yaşayır.

(yaşayış yeri)

\_\_\_\_\_ bu gün saat \_\_\_\_\_ dəqiqədə

(soyadı və inisialları)

göstərilən notariat hərəkətinin aparıldığı yerə şəxsən gəlib.

Onun şəxsiyyəti müəyyən edilib.

Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib, informasiya sisteminə daxil edilib.

\_\_\_\_\_ manat dövlət rüsumu alınıb.

M.Y.


Notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs \_\_\_\_\_

(imza)

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**13 nömrəli forma**

Yetkinlik yaşına çatmayanın sağ  
olması  
faktının təsdiq edilməsi haqqında  
şəhadətnamə



**ŞƏHADƏTNAMƏ**

\_\_\_\_\_ şəhəri (rayonu)

(gün, ay, il sözlərlə)

Mən \_\_\_\_\_

(notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxsin vəzifəsi, adı və soyadı)

təsdiq edirəm ki,  
“ ” \_\_\_\_\_ 20 -ci ildə anadan olmuş \_\_\_\_\_ sağdır

(soyadı, adı, atasının adı)

və \_\_\_\_\_ yaşayır.

(yaşayış yeri)

\_\_\_\_\_ bu gün

(yetkinlik yaşına çatmamışın soyadı, adı, atasının adı)

saat \_\_\_\_\_ dəqiqədə \_\_\_\_\_

(valideyni, övladlığa götürəni,

himayəçisi, qəyyumu)

\_\_\_\_\_ birlikdə

(soyadı, adı, atasının adı)

notariat hərəkətinin aparıldığı yərə gəlib. [\[5\]](#)

Şəhadətnamədə qeyd olunan şəxslərin şəxsiyyəti müəyyən edilib.

Fotoşəkil:

Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib, *informasiya sisteminə daxil edilib.*

\_\_\_\_\_ manat dövlət rüsumu alınmışdır.


M.Y. Notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs \_\_\_\_\_

(imza)

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**14 nömrəli forma**

Şəxsin müəyyən yerdə olması faktının  
təsdiqlənməsi haqqında  
şəhadətnamə



**ŞƏHADƏTNAMƏ**

\_\_\_\_\_ şəhəri (rayonu)

\_\_\_\_\_ (gün, ay, il sözlərlə)

Mən \_\_\_\_\_

(notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxsin vəzifəsi, adı və soyadı)

təsdiq edirəm ki,

\_\_\_\_\_ yaşayan

(yaşayış yeri)

\_\_\_\_\_

(soyadı, adı, atasının adı)

“ ” \_\_\_\_\_ 20 -ci ildə saat \_\_\_\_\_ dəqiqədə yuxarıda göstərilən və

\_\_\_\_\_ olub.

(notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxsin iş yeri göstərilir)

Onun şəxsiyyəti müəyyən edilib.

Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib, informasiya sistemində daxil edilib.

\_\_\_\_\_ manat dövlət rüsumu alınmışdır.


M.Y. Notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs \_\_\_\_\_

(imza)

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**15 nömrəli forma**

Yetkinlik yaşına çatmayanın müəyyən  
yerdə olması faktının təsdiq edilməsi  
haqqında şəhadətnamə



**ŞƏHADƏTNAMƏ**

\_\_\_\_\_ şəhəri (rayonu)

\_\_\_\_\_ (gün, ay, il sözlərlə)

Mən \_\_\_\_\_

(notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxsin vəzifəsi, adı və soyadı)

təsdiq edirəm ki,

“ ” \_\_\_\_\_ 20 -ci ildə anadan olmuş vətəndaş \_\_\_\_\_

(soyadı, adı, atasının adı)

“ ” \_\_\_\_\_ 20 -ci ildə saat \_\_\_\_\_ dəqiqədə \_\_\_\_\_

(valideyni, övladlığa götürəni, himayəçisi, qəyyumu)

\_\_\_\_\_ (soyadı, adı, atasının adı)

birlikdə yuxarıda göstərilən və

\_\_\_\_\_ [\[6\]](#) olub.

(notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxsin iş yeri göstərilir)

Şəhadətnamədə qeyd olunan şəxslərin şəxsiyyəti müəyyən edilib.

Fotoşəkil:

Reyestrə \_\_\_\_\_ ilə qeyd edilib, *informasiya sisteminə daxil edilib.*

\_\_\_\_\_ manat dövlət rüsumu alınıb.


M.Y. \_\_\_\_\_ Notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs \_\_\_\_\_

(imza)

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**16 nömrəli forma**

Şəxsin fotosəkildəki şəxslə eyniliyinin  
təsdiq edilməsi haqqında  
şəhadətnamə



**ŞƏHADƏTNAMƏ**

\_\_\_\_\_ şəhəri (rayonu)

\_\_\_\_\_ (gün, ay, il sözlərlə)

Mən \_\_\_\_\_

(notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxsin vəzifəsi, adı və soyadı)

bu fotosəkildə əks olunmuş şəxsin onu təqdim edən və \_\_\_\_\_  
yaşayan

(yaşayış yeri)

\_\_\_\_\_ (soyadı, adı, atasının adı)

eyniliyini təsdiq edirəm.

Şəkli təqdim edənin şəxsiyyəti müəyyən edilib.  
Fotosəkil:

Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib, *informasiya sistemində daxil edilib.*  
\_\_\_\_\_ manat dövlət rüsumu alınmış.

M.Y. \_\_\_\_\_  
Notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs \_\_\_\_\_  
(imza)



Azərbaycan Respublikası Nazirlər Kabinetinin  
2019-cu il 28 mart tarixli 131 nömrəli Qərarı ilə  
təsdiq edilmişdir. <sup>[7]</sup>

**17 nömrəli forma**

**Kağız və ya elektron daşıyıcıda olan ərizələrin və ya  
sənədlərin verilməsi haqqında**

**ŞƏHADƏTNAMƏ**

\_\_\_\_\_ şəhəri (rayonu)

(gün, ay, il, sözlə)

Mən \_\_\_\_\_  
(notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxsin vəzifəsi, adı və soyadı)

“Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinə əsasən  
təsdiq edirəm ki, “ ” \_\_\_\_\_ 20 -ci ildə \_\_\_\_\_

(ərizəni vermiş şəxsin soyadı,

\_\_\_\_\_ kağız və ya elektron daşıyıcıda  
adi, atasının adı və ya təşkilatın adı)

olan ərizəsini və ya sənədlərini \_\_\_\_\_

(ərizənin ünvanlandığı şəxsin soyadı,

\_\_\_\_\_ verdim (geri  
adi, atasının adı və ya təşkilatın adı)

məlumat verilməsi şərtilə poçt vasitəsilə və ya imza etdirmək şərtilə şəxsən).

Ərizənin və (və ya) sənədin məzmunu \_\_\_\_\_

(ərizənin qısa məzmunu göstərilir)

Ərizəni və (və ya) sənədi təqdim edənin (onun nümayəndəsinin) şəxsiyyəti müəyyən  
edilib.

Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib, informasiya sisteminə daxil edilib.  
\_\_\_\_\_ manat dövlət rüsumu və ya haqq alınıb.

M.Y. Notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs \_\_\_\_\_  
(imza)

Azərbaycan Respublikası Nazirlər Kabinetinin  
2019-cu il 28 mart tarixli 131 nömrəli Qərarı ilə  
təsdiq edilmişdir. <sup>181</sup>

**17-1 nömrəli forma**

**Kağız daşıyıcıda olan ərizə və ya digər  
sənədlərin hazırlanmış elektron nüsxələri ilə  
eyniləşdirilməsi haqqında**

**ŞƏHADƏTNAMƏ**

\_\_\_\_\_ şəhəri (rayonu)

(gün, ay, il, sözlə)

Mən \_\_\_\_\_

(notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxsin vəzifəsi, adı və soyadı)

“Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinə əsasən  
təsdiq edirəm ki, “ ” \_\_\_\_\_ 20 -ci ildə

(ərizəni və (və ya) digər sənədləri vermiş şəxsin soyadı,

adi, atasının adı və ya təşkilatın adı)

tərəfindən mənə təqdim olunmuş kağız daşıyıcıda olan ərizə və (və ya) digər sənədlər  
hazırlanmış elektron sənədlə eyniləşdirilmişdir.

Bu elektron sənəd mənə təqdim olunmuş kağız daşıyıcıda olan sənədə bərabərdir  
və eyni hüquqi əhəmiyyət daşıyır.

Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib, informasiya sistemində daxil edilib.  
\_\_\_\_\_ manat dövlət rüsumu və ya haqq alınıb.

M.Y. Notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs \_\_\_\_\_

(imza)

Azərbaycan Respublikası Nazirlər Kabinetinin  
2019-cu il 28 mart tarixli 131 nömrəli Qərarı ilə  
**təsdiq edilmişdir.**

**17-2 nömrəli forma**

**Elektron daşıyıcıda olan ərizə və ya digər  
sənədlərin hazırlanmış kağız nüsxələri ilə  
eyniləşdirilməsi haqqında**

**ŞƏHADƏTNAMƏ**

\_\_\_\_\_ şəhəri (rayonu)

(gün, ay, il, sözlə)

Mən \_\_\_\_\_  
(notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxsin vəzifəsi, adı və soyadı)

“Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinə əsasən  
təsdiq edirəm ki, “ ” \_\_\_\_\_ 20 -ci ildə

\_\_\_\_\_ (ərizəni və (və ya) digər sənədləri vermiş şəxsin soyadı,

\_\_\_\_\_ adi, atasının adı və ya təşkilatın adı)

tərəfindən mənə təqdim olunmuş elektron daşıyıcıda olan ərizə və (və ya) digər sənədlər  
mənə hazırladığım kağız daşıyıcıda olan sənədlə eyniləşdirilmişdir.

Mənə təqdim olunan elektron sənədi və ya ərizəni imzalayan şəxsin elektron imzası  
və ona məxsus olması yoxlanılmışdır.

Bu kağız daşıyıcıda olan sənəd mənə təqdim olunmuş elektron sənədə bərabərdir və  
eyni hüquqi əhəmiyyət daşıyır.


Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib, informasiya sisteminə daxil edilib.  
\_\_\_\_\_ manat dövlət rüsumu və ya haqq alınıb.

M.Y. Notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs \_\_\_\_\_  
(imza)

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**18 nömrəli forma**

Sənədlərin saxlanılmaq üçün qəbul  
edilməsi haqqında şəhadətnamə



**ŞƏHADƏTNAMƏ**

\_\_\_\_\_ şəhəri (rayonu)

\_\_\_\_\_ (gün, ay, il sözlərlə)

Mən \_\_\_\_\_

(notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxsin vəzifəsi, adı və soyadı)

təsdiq edirəm ki,

\_\_\_\_\_ yaşayan

(yaşayış yeri)

\_\_\_\_\_

(soyadı, adı, atasının adı)

“ ” \_\_\_\_\_ 20 -ci ildə

(notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxsin iş yeri)

əlavə olunan siyahı üzrə sənədləri \_\_\_\_\_ müddətdə

(sözlə)

saxlanılması üçün təhvil verdi. [91](#)

Sənədləri saxlanılması üçün təhvil verənin şəxsiyyəti müəyyən edilib.

Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib, *informasiya sistemində daxil edilib.*

\_\_\_\_\_ manat dövlət rüsumu alınıb.

M.Y. \_\_\_\_\_

*Notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs*

(imza)

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**19 nömrəli forma** <sup>[10]</sup>

Şəxslərin bağladığı müqavilədə  
təsdiq qeydi

“ ” \_\_\_\_\_ 20 -ci il

*Mənim* \_\_\_\_\_  
(notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxsin vəzifəsi, adı və soyadı)

tərəfindən təsdiq edilib.

Müqaviləni tərəflər şəxsən özləri mənim iştirakımla imza ediblər.

Tərəflərin şəxsiyyəti müəyyən edilib, onların fəaliyyət qabiliyyəti yoxlanılıb.

Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib, *informasiya sisteminə daxil edilib.*  
\_\_\_\_\_ manat dövlət rüsumu alınmış.

M.Y. *Notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs* \_\_\_\_\_  
(imza)

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**20 nömrəli forma**

Hüquqi şəxsin iştirakı ilə  
müqavilədə təsdiq qeydi

“ ” \_\_\_\_\_ 20 -ci il

*Mənim* \_\_\_\_\_  
(notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxsin vəzifəsi, adı və soyadı)

tərəfindən təsdiq edilib.

Müqaviləni tərəflər mənim iştirakımla imza ediblər.

Müqaviləni imzalayanların şəxsiyyəti müəyyən edilib, onların fəaliyyət qabiliyyəti, eləcə  
də \_\_\_\_\_

(hüquqi şəxsin adı)

hüquq qabiliyyəti və onun nümayəndəsinin səlahiyyəti yoxlanılıb.

Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib, *informasiya sisteminə daxil edilib.*  
\_\_\_\_\_ manat dövlət rüsumu alınmış.

M.Y. *Notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs* \_\_\_\_\_  
(imza)

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**21 nömrəli forma**

Nümayəndənin iştirakı ilə şəxslərin  
bağladığı müqavilədə təsdiq qeydi

“ ” \_\_\_\_\_ 20 -ci il

*Mənim* \_\_\_\_\_  
(notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxsin vəzifəsi, adı və soyadı)

tərəfindən təsdiq edilib.

Müqavilə mənim iştirakımla imzalanıb.

Müqaviləni imzalayanların şəxsiyyəti müəyyən edilib, onların fəaliyyət qabiliyyəti, eləcə  
də nümayəndənin səlahiyyəti yoxlanılıb.

Reyestrədə \_\_\_\_\_ ilə qeyd edilib, *informasiya sisteminə daxil edilib.*

\_\_\_\_\_ manat dövlət rüsumu alınıb.

M.Y. *Notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs* \_\_\_\_\_  
(imza)

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**22 nömrəli forma**

Yetkinlik yaşına çatmayanın (15  
yaşdan  
18 yaşadək) valideyninin  
(övladlığa  
götürənin, himayəçinin) razılığı  
ilə  
bağladığı müqavilədə təsdiq qeydi

“ ” \_\_\_\_\_ 20 -ci il

Mənim \_\_\_\_\_

(notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxsin vəzifəsi, adı və soyadı)

tərəfindən təsdiq edilib.

Müqaviləni \_\_\_\_\_

(soyadı, adı, atasının adı)

və \_\_\_\_\_

(atasının, anasının, övladlığa götürənin, himayəçinin

soyadı, adı, atasının adı)

r a z ı l ı ğ ı n a ə s a s ə n      h ə r ə k ə t      e d ə n      y e t k i n l i k      y a ş ı n a      ç a t m a y a n

(doğum tarixi, soyadı, adı, atasının adı)

şəxsən özləri mənim iştirakımla imza ediblər.

Tərəflərin şəxsiyyəti müəyyən edilib, onların fəaliyyət qabiliyyəti yoxlanılıb.

(atanın, ananın, övladlığa götürənin, himayəçinin soyadı və inisialları)

şəxsiyyəti müəyyən edilib, onun səlahiyyəti yoxlanılıb.

Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib, *informasiya sisteminə daxil edilib.*

\_\_\_\_\_ manat dövlət rüsumu alınıb.

M.Y.      *Notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs* \_\_\_\_\_

(imza)

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**23 nömrəli forma**

Cismani qüsurlu, xəstəliyinə və ya  
hər hansı başqa səbəbə görə imza edə  
bilməyən şəxsin iştirakı ilə bağladığı  
müqavilədə təsdiq qeydi

“ ” \_\_\_\_\_ 20 -ci il

Mənim \_\_\_\_\_  
(notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxsin vəzifəsi, adı və soyadı)

tərəfindən təsdiq edilib.

Müqavilə mənim iştirakımla imzalanıb. Tərəflərin, eləcə də \_\_\_\_\_  
(şəxsin özünün imza edə bilməməsinin səbəbi)

görə \_\_\_\_\_  
(müqaviləni imzalamağı tapşırıan şəxsin

\_\_\_\_\_ tapşırığı  
soyadı, adı, atasının adı)

ilə müqaviləni imzalayan \_\_\_\_\_  
(müqaviləni imzalayan şəxsin soyadı, adı, atasının adı)

şəxsiyyəti müəyyən edilib.

Tərəflərin fəaliyyət qabiliyyəti yoxlanılıb.

Reyestrədə \_\_\_\_\_ ilə qeyd edilib, *informasiya sistemində daxil edilib.*  
\_\_\_\_\_ manat dövlət rüsumu alınıb.

M.Y. Notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs \_\_\_\_\_  
(imza)

Azərbaycan Respublikası Nazirlər Kabinetinin  
2019-cu il 28 mart tarixli 131 nömrəli Qərarı ilə  
**təsdiq edilmişdir.** [\[11\]](#)

**24 nömrəli forma**

**Daşınmaz əmlakın (yaşayış, qeyri-yaşayış və  
torpaq sahələri) özgəninkiləşdirilməsi  
haqqında müqavilədə təsdiq qeydi**

“ ” \_\_\_\_\_ 20 -ci il

Mən \_\_\_\_\_  
(notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxsin vəzifəsi, adı və soyadı)

bu müqaviləni təsdiq edirəm.

Müqaviləni tərəflər şəxsən özləri mənim iştirakımla imza ediblər.

Tərəflərin şəxsiyyəti müəyyən edilib, onların fəaliyyət qabiliyyəti və  
özgəninkiləşdirilən daşınmaz əmlakın (yaşayış, qeyri-yaşayış və torpaq sahələri)

\_\_\_\_\_ (soyadı, adı, atasının adı)

məxsus olması yoxlanılıb.

Reyestrədə \_\_\_\_\_ ilə qeyd edilib, *informasiya sistemində daxil edilib.*  
\_\_\_\_\_ manat dövlət rüsumu və ya haqq alınıb.

M.Y. Notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs \_\_\_\_\_  
(imza)



**təsdiq edilmişdir.** <sup>[12]</sup>

**24-1 nömrəli forma**

**Videoyazı vasitəsilə daşınmaz əmlakın (yaşayış,  
qeyri-yaşayış və torpaq sahələri)  
özgəninkiləşdirilməsi haqqında müqavilədə  
təsdiq qeydi**

“ ” \_\_\_\_\_ 20 -ci il

Mən \_\_\_\_\_  
(notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxsin vəzifəsi, adı və soyadı)

videoyazı vasitəsilə bu müqaviləni təsdiq edirəm.

Mülkiyyətçi \_\_\_\_\_  
(soyadı, adı, atasının adı)

şəxsiyyəti müəyyən edilib, fəaliyyət qabiliyyəti və özgəninkiləşdirilən daşınmaz əmlakın  
(yaşayış, qeyri-yaşayış və torpaq sahələri) ona məxsus olması yoxlanılıb.

Alicinin şəxsiyyət vəsiqəsinə dair məlumatlar “Əhəlinin Dövlət Reyestri”  
Avtomatlaşdırılmış Qeydiyyat İnformasiya sistemindən əldə edilmiş və notariat  
sənədində əks olunmuşdur.

Video materialda alıcının üz təsviri aydın görünmüş, kadrda notariusdan başqa  
şəxs olmamışdır. Alıcının zahiri görkəmi şəxsiyyət vəsiqəsindəki fotosəklə uyğun olmuş  
və səsləndirdiyi sözlər aydın eşidilmişdir.

Alıcı \_\_\_\_\_  
(soyadı, adı, atasının adı)

fəaliyyət qabiliyyəti, notariat hərəkətinin onun iradəsinə uyğunluğu və proqram  
təminatı vasitəsilə ünvanı (olduğu yer) \_\_\_\_\_  
notarius

(soyadı, adı, atasının adı)

tərəfindən müəyyən edilmişdir.

Müqaviləni tərəflər şəxsən imza ediblər.

Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib, informasiya sisteminə daxil edilib.  
\_\_\_\_\_ manat dövlət rüsumu və ya haqq alınıb.

M.Y. Notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs \_\_\_\_\_  
(imza)

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**25 nömrəli forma**

Nəqliyyat vasitəsinin  
özgəninkiləşdiril-məsi haqqında  
şəxslərin bağladığı müqavilədə  
təsdiq qeydi

“ ” \_\_\_\_\_ 20 -ci il

*Mənim* \_\_\_\_\_

(notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxsin vəzifəsi, adı və soyadı)

tərəfindən təsdiq edilib.

Müqaviləni tərəflər şəxsən özləri mənim iştirakımla imza ediblər.

Tərəflərin şəxsiyyət i müəyyən edilib, onların fəaliyyət qabiliyyəti və özgəninkiləşdirilən  
nəqliyyat vasitəsinin \_\_\_\_\_

(soyadı və inisialları)

məxsus olması yoxlanılıb.

Reyestrədə \_\_\_\_\_ ilə qeyd edilib, *informasiya sisteminə daxil edilib.*

\_\_\_\_\_ manat dövlət rüsumu \_\_\_\_\_

M.Y. sayılı sənədlə ödənilir.

*Notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs* \_\_\_\_\_

(imza)

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**26 nömrəli forma**

Sazişdə təsdiq qeydi

“ ” \_\_\_\_\_ 20 -ci il

*Mənim* \_\_\_\_\_

(notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxsin vəzifəsi, adı və soyadı)

tərəfindən təsdiq edilib.

Sazişi tərəflər şəxsən özləri mənim iştirakımla imza ediblər.

Tərəflərin şəxsiyyəti müəyyən edilib, onların fəaliyyət qabiliyyəti yoxlanılıb.

Reyestrədə \_\_\_\_\_ ilə qeyd edilib, *informasiya sisteminə daxil edilib.*

\_\_\_\_\_ manat dövlət rüsumu alınıb.

M.Y. *Notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs* \_\_\_\_\_

(imza)

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**27 nömrəli forma**

Öhdəlikdə təsdiq qeydi

“ ” \_\_\_\_\_ 20 -ci il

Mənim \_\_\_\_\_

(notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxsin vəzifəsi, adı və soyadı)

tərəfindən təsdiq edilib.

Öhdəliyi \_\_\_\_\_

(soyadı, adı, atasının adı)

şəxsən özü mənim iştirakımla imza edib. Onun şəxsiyyət i müəyyən edilib, fəaliyyət qabiliyyəti yoxlanılıb.

Reyestrədə \_\_\_\_\_ ilə qeyd edilib, *informasiya sisteminə daxil edilib.*

\_\_\_\_\_ manat dövlət rüsumu alınmış.

M.Y. *Notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs* \_\_\_\_\_  
(imza)

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**28 nömrəli forma**

Vəsiyyətnamədə təsdiq qeydi

“ ” \_\_\_\_\_ 20 -ci il

Mənim \_\_\_\_\_

(notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxsin vəzifəsi, adı və soyadı)

tərəfindən təsdiq edilib.

Vəsiyyətnaməni \_\_\_\_\_

(soyadı, adı, atasının adı)

şəxsən özü mənim iştirakımla imza edib. Vəsiyyət edənin şəxsiyyət i müəyyən edilib, fəaliyyət qabiliyyəti yoxlanılıb.

Reyestrədə \_\_\_\_\_ ilə qeyd edilib, *informasiya sisteminə daxil edilib.*

\_\_\_\_\_ manat dövlət rüsumu alınmış.

M.Y. *Notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs* \_\_\_\_\_  
(imza)

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**29 nömrəli forma**

Cismani qüsurlu, xəstəliyinə və ya hər  
hansı başqa səbəbə görə imza edə bilmə-  
yən şəxsin adından vəsiyyətnamədə  
təsdiq qeydi

“ ” \_\_\_\_\_ 20 -ci il

Mənim \_\_\_\_\_  
(notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxsin vəzifəsi, adı və soyadı)  
tərəfindən təsdiq edilib.

\_\_\_\_\_ görə  
(vəsiyyət edən şəxsin özünün imza edə bilməməsinin səbəbi)

\_\_\_\_\_ tapşırığı  
(vəsiyyətnaməni imzalamağı tapşırın şəxsin soyadı, adı, atasının adı)

mənim iştirakımla imzalayıb.

Vəsiyyət edən i n şəxsiyyət i müəyyən edilib, fəaliyyət qabiliyyəti yoxlanılıb.  
Vəsiyyətnaməni imzalayanın şəxsiyyəti müəyyən edilib.

Reyestrədə \_\_\_\_\_ ilə qeyd edilib, *informasiya sisteminə daxil edilib.*  
\_\_\_\_\_ manat dövlət rüsumu alınmış.

M.Y. *Notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs* \_\_\_\_\_  
(imza)

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**30 nömrəli forma**

Etibarnamədə təsdiq qeydi

“ ” \_\_\_\_\_ 20 -ci il

Mən \_\_\_\_\_  
(notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxsin vəzifəsi, adı və soyadı)

bu etibarnaməni təsdiq edirəm. Etibarnaməni \_\_\_\_\_  
(soyadı, adı, atasının adı)

şəxsən özü mənim iştirakımla imza edib. Etibar edənin şəxsiyyət i müəyyən edilib,  
fəaliyyət qabiliyyəti yoxlanılıb.

Reyestrədə \_\_\_\_\_ ilə qeyd edilib, *informasiya sisteminə daxil edilib.*  
\_\_\_\_\_ manat dövlət rüsumu alınmış.

M.Y. *Notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs* \_\_\_\_\_  
(imza)

**təsdiq edilmişdir.** <sup>[13]</sup>

**30-1 nömrəli forma**

**Videoyazı vasitəsilə etibarnamədə təsdiq qeydi**

“ ” \_\_\_\_\_ 20 -ci il

Mən \_\_\_\_\_

(notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxsin vəzifəsi, adı və soyadı)

videoyazı vasitəsilə bu etibarnaməni təsdiq edirəm. Etibar edəninin şəxsiyyət vəsiqəsinə dair məlumatlar “Əhalinin Dövlət Reyestri” Avtomatlaşdırılmış Qeydiyyat İnformasiya sistemindən əldə edilmiş və notariat sənədində əks olunmuşdur.

Tərəfin üz təsviri aydın görünmüş, kadrda başqa şəxs olmamışdır. Etibar edənin zahiri görkəmi şəxsiyyət vəsiqəsindəki fotosəklə uyğun olmuş və səsləndirdiyi sözlər aydın eşidilmişdir.

Etibar edənin \_\_\_\_\_

(soyadı, adı, atasının adı)

öz iradəsini aydın ifadə etməsinin təminatı kimi verdiyi əlavə telefon nömrəsi ilə \_\_\_\_\_ əlaqə saxlanmış, fəaliyyət qabiliyyəti,

(soyadı, adı, atasının adı)

notariat hərəkətinin onun iradəsinə uyğunluğu, proqram təminatı vasitəsilə ünvanı (olduğu yer), habelə video və audio materialların tərtib olunduğu yerin qapalı və digər şəxslərin təsirindən kənar olması yoxlanılmışdır.

Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib, informasiya sisteminə daxil edilib.  
\_\_\_\_\_ manat dövlət rüsumu və ya haqq alınıb.

M.Y. Notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs \_\_\_\_\_  
(imza)

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**31 nömrəli forma**

Etibar edilmiş başqasına etibar etmə  
qaydasında verilən etibarnamədə  
təsdiq qeydi

“ ” \_\_\_\_\_ 20 -ci il

Mən \_\_\_\_\_  
(notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxsin vəzifəsi, adı və soyadı)

bu etibarnaməni təsdiq edirəm.

Etibarnaməni \_\_\_\_\_  
(soyadı, adı, atasının adı)

adından onun verdiyi etibarnamə əsasında hərəkət edən nümayəndəsi

\_\_\_\_\_

\_\_\_\_\_  
(soyadı, adı, atasının adı)

mənim iştirakımla imza edib.

İmza edənin şəxsiyyəti müəyyən edilib, fəaliyyət qabiliyyəti və səlahiyyəti yoxlanılıb.

Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib, *informasiya sistemində daxil edilib.*  
\_\_\_\_\_ manat dövlət rüsumu alınıb.

M.Y. *Notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs* \_\_\_\_\_  
(imza)

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**32 nömrəli forma**

Cismani qüsuruna, xəstəliyinə və ya  
hər hansı başqa səbəbə görə imza  
edə bil-məyən şəxsin verdiyi  
etibarnamədə  
təsdiq qeydi

“ ” \_\_\_\_\_ 20 -ci il

Mən \_\_\_\_\_  
(notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxsin vəzifəsi, adı və soyadı)

Bu etibarnaməni təsdiq edirəm.

\_\_\_\_\_ görə  
(etibar edən şəxsin özünün imza edə bilməməsinin səbəbi)

\_\_\_\_\_ tapşırığı  
(etibarnaməni imzalamağı tapşıran şəxsin soyadı, adı, atasının adı)

ilə etibarnaməni \_\_\_\_\_  
(etibarnaməni imzalayan şəxsin soyadı, adı, atasının adı)

mənim iştirakımla imzalayıb.

Etibar edənin şəxsiyyəti müəyyən edilib, fəaliyyət qabiliyyəti yoxlanılıb. Etibarnaməni  
imzalayanın şəxsiyyəti müəyyən edilib.

Reyestrədə \_\_\_\_\_ ilə qeyd edilib, *informasiya sisteminə daxil edilib.*  
\_\_\_\_\_ manat dövlət rüsumu alınıb.

M.Y. *Notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs* \_\_\_\_\_  
(imza)

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**33 nömrəli forma**

Sənədin surətinin düzgünlüyünün  
təsdiq qeydi

“ ” \_\_\_\_\_ 20 -ci il

Mən \_\_\_\_\_  
(notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxsin vəzifəsi, adı və soyadı)

bu surətin sənədin əslisi ilə düzgünlüyünü təsdiq edirəm. Surəti onun əslisi ilə  
tutuşdurarkən sonuncuda pozulmuş, əlavə yazılmış, üstündən qələm çəkilmiş sözlər və  
digər şərtləndirilməmiş düzəlişlər aşkar edilməyib.

Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib, *informasiya sisteminə daxil edilib.*  
\_\_\_\_\_ manat dövlət rüsumu alınmış.

M.Y. *Notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs* \_\_\_\_\_  
(imza)

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**34 nömrəli forma**

Sənədin surətindən çıxarılmış surətin  
düzgünlüyünün təsdiq qeydi

“ ” \_\_\_\_\_ 20 -ci il

Mən \_\_\_\_\_  
(notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxsin vəzifəsi, adı və soyadı)

bu surətin sənədin surəti ilə düzgünlüyünü təsdiq edirəm. Təqdim olunan surətdə  
pozulmuş, əlavə yazılmış, üstündən qələm çəkilmiş sözlər və digər şərtləndirilməmiş  
düzəlişlər aşkar edilməyib.

Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib, *informasiya sisteminə daxil edilib.*  
\_\_\_\_\_ manat dövlət rüsumu alınmış.

M.Y. *Notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs* \_\_\_\_\_  
(imza)



Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**35 nömrəli forma**

Fotosurətin düzgünlüyünün təsdiq  
qeydi

“ ” \_\_\_\_\_ 20 -ci il

Mən \_\_\_\_\_  
(notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxsin vəzifəsi, adı və soyadı)  
bu fotosurətin düzgünlüyünü təsdiq edirəm.

Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib, *informasiya sisteminə daxil edilib.*  
\_\_\_\_\_ manat dövlət rüsumu alınıb.  
M.Y. *Notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs* \_\_\_\_\_  
(imza)

[1141](#)  
35-1 nömrəli forma

**Elektron informasiya sistemləri və ya  
ehtiyatları vasitəsilə əldə edilmiş məlumat və  
ya sənədlərin surətinin düzgünlüyünün  
təsdiq qeydi**

“ ” \_\_\_\_\_ 20 -ci il

Mən, \_\_\_\_\_  
(notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxsin vəzifəsi, adı və soyadı)  
*elektron informasiya sistemləri və ya ehtiyatları vasitəsilə “ ” \_\_\_\_\_ tarixində*  
*\_\_\_\_:\_\_\_\_ saatda \_\_\_\_\_ keçid linkindən əldə edilmiş məlumat və ya*  
*sənədlərin surətinin düzgünlüyünü təsdiq edirəm.*

Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib, *informasiya sisteminə daxil edilib.*  
\_\_\_\_\_ manat dövlət rüsumu alınıb.

M.Y. *Notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs* \_\_\_\_\_  
(imza)

**təsdiq edilmişdir.** <sup>[15]</sup>

**35-2 nömrəli forma**

**Elektron informasiya sistemləri  
və ya ehtiyatları vasitəsilə kağız daşıyıcıda olan  
ərizə və ya sənədin elektron formata  
keçirilməsinin düzgünlüyünün təsdiq qeydi**

“ ” \_\_\_\_\_ 20 -ci il

Mən \_\_\_\_\_  
(notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxsin vəzifəsi, adı və soyadı)  
elektron informasiya sistemləri və ya ehtiyatları vasitəsilə elektron imzadan istifadə  
edilməklə, kağız daşıyıcıda olan ərizə və ya sənədin “\_\_\_\_\_” tarixində \_\_\_\_\_  
saatda \_\_\_\_\_ elektron formata keçirilməsinin düzgünlüyünü təsdiq  
edirəm.

Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib, informasiya sisteminə daxil edilib.  
\_\_\_\_\_ manat dövlət rüsumü və ya haqq alınıb.

M.Y. Notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs \_\_\_\_\_  
(imza)

**35-3 nömrəli forma**

**Elektron informasiya sistemləri və ya ehtiyatları  
vasitəsilə elektron daşıyıcıda olan ərizə və ya  
elektron sənədin düzgünlüyünün təsdiq qeydi**

“ ” \_\_\_\_\_ 20 -ci il

Mən \_\_\_\_\_  
(notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxsin vəzifəsi, adı və soyadı)  
elektron informasiya sistemləri və ya ehtiyatları vasitəsilə elektron imzadan istifadə  
edilməklə, elektron daşıyıcıda olan ərizə və ya elektron sənədin “\_\_\_\_\_”  
tarixində \_\_\_\_\_ saatda \_\_\_\_\_ düzgünlüyünü təsdiq edirəm.

Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib, informasiya sisteminə daxil edilib.  
\_\_\_\_\_ manat dövlət rüsumü və ya haqq alınıb.

M.Y. Notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs \_\_\_\_\_  
(imza)

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**36 nömrəli forma**

İmzanın həqiqiliyinin təsdiq qeydi

“ ” \_\_\_\_\_ 20 -ci il

Mən \_\_\_\_\_  
(notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxsin vəzifəsi, adı və soyadı)  
\_\_\_\_\_ mənə iştirakımla  
(soyadı, adı, atasının adı)

etdiyi imzasının həqiqiliyini təsdiq edirəm. İmza edənin şəxsiyyəti müəyyən edilib.

Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib, *informasiya sisteminə daxil edilib.*  
\_\_\_\_\_ manat dövlət rüsumu alınmış.

M.Y. Notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs \_\_\_\_\_  
(imza)

Azərbaycan Respublikası Nazirlər Kabinetinin  
2019-cu il 28 mart tarixli 131 nömrəli Qərarı ilə  
**təsdiq edilmişdir.** [\[16\]](#)

**36-1 nömrəli forma**

**Videoyazı vasitəsilə  
imzanın həqiqiliyinin təsdiq qeydi**

“ ” \_\_\_\_\_ 20 -ci il

Mən \_\_\_\_\_  
(notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxsin vəzifəsi, adı və soyadı)  
videoyazı vasitəsilə \_\_\_\_\_  
(soyadı, adı, atasının adı)

imzasının həqiqiliyini təsdiq edirəm. İmza edənin şəxsiyyət vəsiqəsinə dair məlumatlar  
“Əhalinin Dövlət Reyestri” Avtomatlaşdırılmış Qeydiyyat İnformasiya sistemindən əldə  
edilmiş və notariat sənədində əks olunmuşdur.

Video materialda tərəfin üz təsviri aydın görünmüş, kadrda başqa şəxs olmamışdır.  
İmza edənin zahiri görkəmi vəsiqəsinəki fotosəklə uyğun olmuş və  
səsləndirdiyi sözlər aydın eşidilmişdir.

İmza edənin \_\_\_\_\_  
(soyadı, adı, atasının adı)

öz iradəsini aydın ifadə etməsinin təminatı kimi verdiyi əlavə telefon nömrəsi ilə  
\_\_\_\_\_ əlaqə saxlanmış, fəaliyyət qabiliyyəti, notariat  
(soyadı, adı, atasının adı)

hərəkətinin onun iradəsinə uyğunluğu, proqram təminatı vasitəsilə ünvanı (olduğu yer),  
habelə video və audio materialların tərtib olunduğu yerin qapalı və digər şəxslərin  
təsirindən kənar olması yoxlanılmışdır.

Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib, *informasiya sisteminə daxil edilib.*  
\_\_\_\_\_ manat dövlət rüsumu və ya haqq alınmış.

M.Y. Notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs \_\_\_\_\_  
(imza)

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**37 nömrəli forma**

Cismani qüsuruna, xəstəliyinə və ya  
hər hansı başqa səbəbə görə imza  
edə bil-məyənin əvəzinə imza edən  
şəxsin imzasının həqiqiliyinin təsdiq  
qeydi

“ ” \_\_\_\_\_ 20 -ci il

Mən \_\_\_\_\_  
(notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxsin vəzifəsi, adı və soyadı)

\_\_\_\_\_ görə  
(şəxsin özünün imza edə bilməməsinin səbəbi)

\_\_\_\_\_ tapşırığı  
(sənədi imzalamağı tapşırın şəxsin soyadı, adı, atasının adı)

ilə onun əvəzinə sənədi imzalayan \_\_\_\_\_  
(sənədi imzalayan şəxsin soyadı, adı, atasının adı)

mənim iştirakımla etdiyi imzasının həqiqiliyini təsdiq edirəm..

\_\_\_\_\_ (sənədi imzalayanın soyadı və inisialları)

və \_\_\_\_\_  
(sənədi imzalamağı tapşırın şəxsin soyadı və inisialları)

şəxsiyyəti müəyyən edilib.

Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib, *informasiya sisteminə daxil edilib.*  
\_\_\_\_\_ manat dövlət rüsumu alınmış.

M.Y. Notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs \_\_\_\_\_  
(imza)

Azərbaycan Respublikası Nazirlər Kabinetinin  
2019-cu il 28 mart tarixli 131 nömrəli Qərarı ilə  
**təsdiq edilmişdir.** <sup>[17]</sup>

**38 nömrəli forma**

**Notariusun bir dildən başqa dilə etdiyi  
tərcümənin düzgünlüyünün təsdiq qeydi**

“ ” \_\_\_\_\_ 20 -ci il

Mən \_\_\_\_\_  
(notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxsin vəzifəsi, adı və soyadı)

bu mətnin \_\_\_\_\_ dilindən \_\_\_\_\_ dilinə tərcüməsinin  
düzgünlüyünü təsdiq edirəm.

Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib, *informasiya sisteminə daxil edilib.*  
\_\_\_\_\_ manat dövlət rüsumu və ya haqq alınmış.

M.Y. Notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs \_\_\_\_\_  
(imza)

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**39 nömrəli forma**

Tərcüməçinin imzasının  
həqiqiliyinin təsdiq qeydi

“ ” \_\_\_\_\_ 20 -ci il

Mən \_\_\_\_\_  
(notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxsin vəzifəsi, adı və soyadı)  
mənə məlum olan tərcüməçi \_\_\_\_\_  
(tərcüməçinin soyadı, adı, atasının adı)

imzasının həqiqiliyini təsdiq edirəm.

Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib, *informasiya sisteminə daxil edilib.*  
\_\_\_\_\_ manat dövlət rüsumu alınıb.

M.Y. *Notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs* \_\_\_\_\_  
(imza)

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**40 nömrəli forma**

Sənədin üzərində onun təqdim  
edilməsi vaxtı haqqında təsdiq qeydi

“ ” \_\_\_\_\_ 20 -ci il

Mən \_\_\_\_\_  
(notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxsin vəzifəsi, adı və soyadı)  
təsdiq edirəm ki, bu sənəd “ ” \_\_\_\_\_ 20 -ci ildə saat \_\_\_\_\_  
\_\_\_\_\_ dəqiqə  
\_\_\_\_\_ yaşayan \_\_\_\_\_  
(yaşayış yeri) (soyadı, adı, atasının adı)

tərəfindən qeyd olunan *notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxsə* təqdim  
olunub. [118](#)  
Sənədi təqdim edənin şəxsiyyəti müəyyən edilib.

Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib, *informasiya sisteminə daxil edilib.*  
\_\_\_\_\_ manat dövlət rüsumu alınıb.

M.Y. *Notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs* \_\_\_\_\_  
(imza)

41 nömrəli forma <sup>[19]</sup>

**İCRA QEYDİ**

“ \_\_\_\_\_ ” \_\_\_\_\_ 20 \_\_\_\_ il

Mən, \_\_\_\_\_  
(notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxsin vəzifəsi, soyadı, adı və atasının adı)

“Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif edirəm ki, həmin sənədlər üzrə

\_\_\_\_\_ xeyrinə  
(tələbkarın soyadı, adı, atasının adı və yaşayış yeri, yaxud hüquqi şəxsin adı və ünvanı)

\_\_\_\_\_ və  
(borclunun soyadı, adı, atasının adı və yaşayış yeri, yaxud hüquqi şəxsin adı və ünvanı)

\_\_\_\_\_ müddət üçün vaxtında ödənilməmiş  
\_\_\_\_\_ pul məbləği tutulsun  
və ya \_\_\_\_\_ tələb edilən əmlak alınıb

verilsin və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqı \_\_\_\_\_ alınsın.  
(verilməli əmlak, ödənilməli pul və s.)

Bundan əlavə, təklif edirəm ki, borcludan \_\_\_\_\_  
m ə b l ə ğ i n d ə d ə b b ə pulu və ya faiz, tələbkar tərəfindən ödənilmiş \_\_\_\_\_ manat məbləğində dövlət rüsumu, cəmi \_\_\_\_\_ pul məbləği tutulsun.  
(rəqəmlə və yazı ilə)

Həmin icra qeydi “ \_\_\_\_\_ ” \_\_\_\_\_ 20 \_\_\_\_ ildə aparılmışdır.

Reyestrdə \_\_\_\_\_ nömrəsi ilə qeyd edilmiş, informasiya sisteminə daxil edilmişdir.  
\_\_\_\_\_ manat məbləğində dövlət rüsumu alınmışdır.

M.Y. Notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs

\_\_\_\_\_  
(imza)

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**42 nömrəli forma**

Vekselin üzərində onun ödənilməsi  
haqqında təsdiq qeydi

“ ” \_\_\_\_\_ 20 -ci il

Mən \_\_\_\_\_  
(notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxsin vəzifəsi, adı və soyadı)

təsdiq edirəm ki, vekselsaxlayana verilməsi üçün bu veksəl üzrə alınmışdır:

Vekselin məbləği \_\_\_\_\_

Faiz \_\_\_\_\_

Xərclər \_\_\_\_\_

Cəmi \_\_\_\_\_

Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib, *informasiya sisteminə daxil edilib.*  
\_\_\_\_\_ manat dövlət rüsumu alınmışdır.

M.Y. *Notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs* \_\_\_\_\_  
(imza)

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**43 nömrəli forma**

## ÖDƏNİLMƏYƏN VEKSELƏ İMTİNA

### A K T I

\_\_\_\_\_ şəhəri (qəsəbəsi, kəndi) “ ” \_\_\_\_\_ 20 -ci il

Mən \_\_\_\_\_  
(notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxsin vəzifəsi, adı və soyadı)

“ ” \_\_\_\_\_ 20 ildə \_\_\_\_\_ məbləğə  
(verilən yer) (veksel verilən məbləğ)

\_\_\_\_\_ müddətə verilən, akseptlanmış \_\_\_\_\_  
(ödəmə müddəti göstərilir) (akseptantın adı)

ödənilməyən veksələ etiraz etmək üçün “ ” \_\_\_\_\_ 20 ildə mənə göstərilən vekseli  
təqdim edən, \_\_\_\_\_ -li köçürülən (sadə) vekselin qanuni sahibi \_\_\_\_\_  
(vekselin sahibinin adı)

xahişi ilə, akseptantdan (vekseli verəbdən, domisiliantdan) “ ” \_\_\_\_\_ 20 ilin  
ödəməsini tələb etdim, lakin ödəmə mənə verilmədi.

Bu zaman imtinanın aşağıdakı səbəbləri göstərilmişdir:

Yuxarıda göstərilənlərlə əlaqədar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1033-cü  
maddəsinə əsasən göstərilən ödənilməmiş vekseli akseptanta (veksel verənə) qarşı  
imtina edirəm.

Reyestrde \_\_\_\_\_ ilə qeyd edilib, *informasiya sisteminə daxil edilib.*  
\_\_\_\_\_ manat dövlət rüsumu alınıb.

M.Y. \_\_\_\_\_  
(imza)



Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**44 nömrəli forma**

**AKSEPTİN TARİXİNİN GÖSTƏRİLMƏMƏSİNƏ**

**İMTİNA AKTI**

\_\_\_\_\_şəhəri (qəsəbəsi, kəndi) “ ” \_\_\_\_\_ 20 -ci il

*Mən* \_\_\_\_\_  
(notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxsin vəzifəsi, adı və soyadı)

təsdiq edirəm ki, qanuni saxlayan tərəfindən mənə təqdim olunmuş

\_\_\_\_\_ “ ” \_\_\_\_\_ 20 ildə (verildiyi yer)

(veksel verənin adı)

(ödəmə müddəti göstərilir) (vekselin verildiyi məbləğ) \_\_\_\_\_ saylı köçürülən  
veksel ödəyici (ödəyicinin adı) tərəfindən tarix göstərilmədən aksept olunub.

Bununla əlaqədar və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1033-cü maddəsinə  
əsasən qeyd olunan vekselin akseptinin tarixinin göstərilməməsinə imtina edirəm.

Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib, *informasiya sistemində daxil edilib.*

\_\_\_\_\_ manat dövlət rüsumu alınıb.

M.Y. *Notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs* \_\_\_\_\_

(imza)

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**45 nömrəli forma**

**AKSEPT OLUNMAMIŞ VEKSELİN İMTİNA**

**AKTI**

\_\_\_\_\_ şəhəri (qəsəbəsi, kəndi) “ ” \_\_\_\_\_ 20 -ci il

Mən \_\_\_\_\_

(notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxsin vəzifəsi, adı və soyadı)

“ ” \_\_\_\_\_ 20 ildə

\_\_\_\_\_ məbləğə  
(verilən yer) \_\_\_\_\_ (veksel verilən məbləğ)

\_\_\_\_\_ müddətə verilən, “ ” \_\_\_\_\_ 20 ildə göstərilən aksept  
olunmamış

(ödəmə müddəti göstərilir)

vekseli etiraz etmək üçün mənə təqdim edən, \_\_\_\_\_ sayılı köçürülən  
vekselin qanuni sahibi \_\_\_\_\_ xahişi ilə, vekselin ödəyicisi \_\_\_\_\_

(vekselin sahibinin adı)

(ödəyicinin adı)

qarşısında aksept tələbi qoydum.

Vekselin aksept olunmaması ilə əlaqədar və Azərbaycan Respublikası Mülki  
Məcəlləsinin 1033-cü maddəsinə əsasən göstərilən veksələ imtina edirəm.

Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib, *informasiya sisteminə daxil edilib.*  
\_\_\_\_\_ manat dövlət rüsumu alınmış.

M.Y. \_\_\_\_\_  
(imza)

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**46 nömrəli forma**

Çekin ödənilmədiyinin təsdiq qeydi

“ ” \_\_\_\_\_ 20 -ci il

Mən \_\_\_\_\_

(notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxsin vəzifəsi, adı və soyadı)

bu çekin \_\_\_\_\_ tərəfindən

(ödəyicinin adı)

təqdim olunmasını və ödənilməməsini təsdiq edirəm.

Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib, *informasiya sisteminə daxil edilib.*  
\_\_\_\_\_ manat dövlət rüsumu alınmış.

M.Y. \_\_\_\_\_  
(imza)

**DƏNİZ PROTESTİ HAQQINDA AKT**

“ ” \_\_\_\_\_ 20 -ci il

Mən \_\_\_\_\_

(notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxsin vəzifəsi, adı və soyadı)

\_\_\_\_\_ (gəminin adı və bayrağı, onun mənsubiyyəti, mülkiyyətçisi,

\_\_\_\_\_ qeydiyyat yeri, qeydiyyat -si və dəniz limanına gəlmə vaxtı) <sup>[20]</sup>

gəmisinin kapitanı \_\_\_\_\_

(kapitanın soyadı, adı, atasının adı

\_\_\_\_\_ vətəndaşlığı və yaşayış yeri)

“ ” \_\_\_\_\_ 20 ildə gəminin üzməsi (dayanması) zamanı baş vermiş hadisə  
haqqında ərizəsini qəbul etdim.

Kapitanın ərizəsinə görə hadisə aşağıdakı kimi olmuşdur:

\_\_\_\_\_ (gəmi kapitanının ərizəsinin məzmunu)

Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq mən gəmi kapitanı tərəfindən “  
” \_\_\_\_\_ 20 ildə mənə təqdim olunan gəmi jurnalı ilə tanış oldum və hadisənin halları  
barədə kapitanın özünü, gəmi komandanlığı heyətindən və gəmi komandası  
üzvlərindən olan şahidləri dinlədikdə onlar aşağıdakıları bildirdilər:

1.

\_\_\_\_\_ (gəmi kapitanının soyadı, adı, atasının adı, ərizəsinin

\_\_\_\_\_ məzmunu göstərilir və onun tərəfindən imzalanır)

2.

\_\_\_\_\_ (şahidin soyadı, adı, atasının adı, vəzifəsi,

\_\_\_\_\_ vətəndaşlığı, yaşayış yeri, ifadəsinin məzmunu göstərilir və

\_\_\_\_\_ onun tərəfindən imzalanır)

3.

\_\_\_\_\_ (eyni ilə)

4.

\_\_\_\_\_ (eyni ilə)

5.

\_\_\_\_\_ (eyni ilə)

Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib, *informasiya sisteminə daxil edilib.*  
\_\_\_\_\_ manat dövlət rüsumu alınmış.

M.Y.

*Notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs* \_\_\_\_\_

(imza)

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**48 nömrəli forma**

Vərəsəlik hüququ haqqında  
şəhadətnamənin (müqavilənin,  
vəsiyyətnamənin, etibarnamənin, icra  
qeydinin) dublikatında təsdiq qeydi

“ ” \_\_\_\_\_ 20 -ci il

**[21]** Mənim \_\_\_\_\_ tərəfindən

(notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxsin vəzifəsi, adı və soyadı)

vərəsəlik hüququ haqqında şəhadətnamənin (müqavilənin, vəsiyyətnamənin,  
etibarnamənin, icra qeydinin) bu dublikatı, itirilmiş sənədin əvəzinə dublikatı alan  
\_\_\_\_\_ verilib.

(dublikatı alan

şəxsin soyadı, adı, atasının adı və ya təşkilatın adı)

Vərəsəlik hüququ haqqında şəhadətnamə (müqavilə, vəsiyyətnamə, etibarnamə, icra  
qeydi) qeyd olunan dövlət notariat kontorunun dövlət notariusu tərəfindən “ ”  
\_\_\_\_\_ 20 \_\_\_\_\_ -ci ildə verilib (təsdiq olunub, aparılıb və i.a.) və reyestrdə  
\_\_\_\_\_ ilə qeyd edilib.

Vərəsəlik hüququ haqqında şəhadətnamənin (müqavilənin, vəsiyyətnamənin,  
etibarnamənin, icra qeydinin) nüsxəsi *notariat hərəkətini aparmağa müvəkkil edilmiş*  
*şəxsin iş yerində saxlanılır.*

\_\_\_\_\_ şəxsiyyəti

(dublikatı alan şəxsin soyadı və inisialları)

müəyyən edilib.

Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib, *informasiya sistemində daxil edilib.*

\_\_\_\_\_ manat dövlət rüsumu alınıb.

M.Y. *Notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs* \_\_\_\_\_

(imza)

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**49 nömrəli forma**

Vərəsəlik hüququ haqqında  
şəhadətnamənin (müqavilənin,  
vəsiyyətnamənin, etibarnamənin, icra  
qeydinin) dövlət notariat arxivi  
dublikatında təsdiq qeydi

“ ” \_\_\_\_\_ 20 -ci il

Mənim, dövlət notariat arxivinin müdiri \_\_\_\_\_

(soyadı və inisialları)

tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamənin (müqavilənin,  
vəsiyyətnamənin, etibarnamənin, icra qeydinin) buublikatı, itirilmiş sənədin əvəzinə

\_\_\_\_\_

(ublikatı alan

verilib.

şəxsin soyadı, adı, atasının adı və ya təşkilatın adı)

Vərəsəlik hüququ haqqında şəhadətnamə (müqavilə, vəsiyyətnamə, etibarnamə, icra  
qeydi) \_\_\_\_\_

(notariat hərəkətini rəsmiləşdirmiş orqanın adı)

tərəfindən “ ” \_\_\_\_\_ 20 -ci ildə verilib (təsdiq olunub, aparılıb və i.a.) və  
reyestrə \_\_\_\_\_ ilə qeyd edilib.

Vərəsəlik hüququ haqqında şəhadətnamənin (müqavilənin, vəsiyyətnamənin,  
etibarnamənin, icra qeydinin) nüsxəsi dövlət notariat arxivinin işlərində saxlanılır.

\_\_\_\_\_

şəxsiyyəti

(ublikatı alan şəxsin soyadı və inisialları)

müəyyən edilib.

Reyestrə \_\_\_\_\_ ilə qeyd edilib.

\_\_\_\_\_ manat dövlət rüsumu alınıb.

M.Y.

Dövlət notariat

arxivinin müdiri \_\_\_\_\_

(imza)

**İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında**

**İCRA QEYDİ**

“ \_\_\_\_\_ “ \_\_\_\_\_ 20 \_\_\_\_ il

<sup>[23]</sup> Mən \_\_\_\_\_ təklif edirəm

ki,

(*dövlət və ya xüsusi notariusun, adı və soyadı*)

“Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən ipoteka müqaviləsi üzrə tərəf <sup>[24]</sup>

\_\_\_\_\_  
(ipoteka saxlayanın soyadı, adı, atasının adı və yaşayış yeri, yaxud hüquqi şəxsin adı və ünvanı)

tələbi ilə ipoteka qoyan \_\_\_\_\_

(ipoteka qoyanın soyadı, adı, atasının adı və yaşayış yeri,

\_\_\_\_\_  
yaxud hüquqi şəxsin adı və ünvanı) məxsus ipoteka predmeti

olan \_\_\_\_\_

(ipoteka predmeti olan əşyanın təsviri və yerləşdiyi yer)

\_\_\_\_\_  
əmlaka tutma yönəldilsin.

Həmin icra qeydi “ \_\_\_\_\_ “ \_\_\_\_\_ 20 \_\_\_\_ il də aparılmışdır.

M.Y.

Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib, *informasiya sisteminə daxil edilib.*  
\_\_\_\_\_ manat dövlət rüsumu alınmışdır.

*Dövlət və ya xüsusi notarius* \_\_\_\_\_

(imza)

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

-  
**2-x nömrəli forma** <sup>[25]</sup>  
-

Q a n u n üzrə vərəsələrə verilən  
vərəsəlik  
hüququ haqqında şəhadətnamə



-  
**QANUN ÜZRƏ VƏRƏSƏLİK HÜQUQU HAQQINDA  
ŞƏHADƏTNAMƏ**  
-

şəhəri (rayonu)

(gün, ay,

il sözlərlə)

Mən, \_\_\_\_\_ xüsusi notariusu-  
(fəaliyyət göstərdiyi ərazinin adı)

Azərbaycan Respublikası

(soyadı və inisialları)

Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edirəm ki, “ ” 20-ci ildə  
vəfat etmiş

(soyadı, adı, atasının adı)

vərəsələri bunlardır:

(vərəsələrin yaşayış yerləri, onların

miras qoyanla qohumluq münasibəti,

soyaqları, adları, atalarının adları)

və onların hər biri miras əmlakdan bərabər hissələrdə irs almalıdır.

Şəhadətnamə \_\_\_\_\_ verilən \_\_\_\_\_ miras əmlak

(şəhadətnamənin

verildiyi əmlak göstərilir)

ibarətdir.

Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib.

\_\_\_\_\_ manat dövlət rüsumu alınıb.

M.Y. Vərəsəlik işinin nömrəsi \_\_\_\_\_


Notarius \_\_\_\_\_

(imza)

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**3-x nömrəli forma**

Təmsilçilik hüququ üzrə vərəsəlik  
– hüququ haqqında şəhadətnamə



**QANUN ÜZRƏ VƏRƏSƏLİK HÜQUQU HAQQINDA  
ŞƏHADƏTNAMƏ**

şəhəri (rayonu) \_\_\_\_\_  
(gün, ay, \_\_\_\_\_)

il sözlərlə \_\_\_\_\_

Mən, \_\_\_\_\_ xüsusi notariusu  
(fəaliyyət göstərdiyi ərazinin adı)

\_\_\_\_\_ Azərbaycan Respublikası

(soyadı və inisialları)

Mülki Məcəlləsinin 1159.1.3-cü maddəsinə əsasən təsdiq edirəm ki, “ ” 20-ci ildə  
vəfat etmiş

(soyadı, adı, atasının adı)

vərəsəsi atası (anası) “ ” 20-ci ildə vəfat etmiş

olan

(vərəsənin vəfat etmiş valideyninin soyadı, adı, atasının adı)

(vərəsənin yaşayış yeri, onun

miras qoyanla qohumluq münasibəti,

soyadı, adı, atasının adı)

Şəhadətnamə verilən miras əmlak \_\_\_\_\_

(şəhadətnamənin

verildiyi əmlak göstərilir)

ibarətdir.

Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib.

\_\_\_\_\_ manat dövlət rüsumu alınıb.

M.Y. Notarius \_\_\_\_\_

(imza)



Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**4-x nömrəli forma**

Ölümü ilə əlaqədar vərəsəliyi qəbul  
etməyə vaxı çatmamış vərəsənin  
əmlakına qanun üzrə vərəsəlik  
hüququ haqqında şəhadətnamə



**QANUN ÜZRƏ VƏRƏSƏLİK HÜQUQU HAQQINDA  
ŞƏHADƏTNAMƏ**

şəhəri (rayonu) \_\_\_\_\_  
(gün, ay,  
il sözlərlə) \_\_\_\_\_

Mən, \_\_\_\_\_ xüsusi notariusu  
(fəaliyyət göstərdiyi ərazinin adı) \_\_\_\_\_  
Azərbaycan Respublikası  
(soyadı və inisialları)

Mülki Məcəlləsinin 1252-ci maddəsinə əsasən təsdiq edirəm ki, “ \_\_\_\_\_ ” \_\_\_\_\_ 20 \_\_\_\_\_ ci ildə  
vəfat etmiş

\_\_\_\_\_ vərəsəsi  
(soyadı, adı, atasının adı) \_\_\_\_\_  
(vərəsənin miras qoyanla qohumluq münasibəti,  
\_\_\_\_\_ idi,  
soyadı, adı, atasının adı)

lakin onun, “ \_\_\_\_\_ ” \_\_\_\_\_ 20 \_\_\_\_\_ ci ildə vəfat etməsi ilə əlaqədar miras onun  
(vərəsənin yaşayış yeri, onun  
\_\_\_\_\_ miras qoyanla qohumluq münasibəti,  
\_\_\_\_\_ keçir.  
soyadı, adı, atasının adı)

Şəhadətnamə verilən miras əmlak \_\_\_\_\_  
(şəhadətnamənin  
\_\_\_\_\_ verildiyi əmlak göstərilir)  
\_\_\_\_\_ ibarətdir.

Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib.  
\_\_\_\_\_ manat dövlət rüsumu alınmış.  
M.Y. Vərəsəlik işinin nömrəsi \_\_\_\_\_  
Notarius \_\_\_\_\_  
(imza)

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**5-x nömrəli forma**

Vərəsəliyi qəbul etmiş, lakin öz  
vərəsəlik hüquqlarını  
rəsmiləşdirmədən vəfat etmiş  
vərəsənin əmlakına qanun üzrə  
vərəsəlik hüququ haqqında  
şəhadətnamə



**QANUN ÜZRƏ VƏRƏSƏLİK HÜQUQU HAQQINDA  
ŞƏHADƏTNAMƏ**

\_\_\_\_\_ şəhəri (rayonu) \_\_\_\_\_  
\_\_\_\_\_ (gün, ay,  
\_\_\_\_\_ il sözlərlə)

Mən, \_\_\_\_\_ xüsusi notariusu-  
\_\_\_\_\_ (fəaliyyət göstərdiyi ərazinin adı)  
\_\_\_\_\_ Azərbaycan Respublikası  
\_\_\_\_\_ (soyadı və inisialları)

Mülki Məcəlləsinin 1252-ci maddəsinə əsasən təsdiq edirəm ki, “ \_\_\_\_\_ ” \_\_\_\_\_ 20 \_\_\_\_\_ ci ildə  
vəfat etmiş

\_\_\_\_\_ vərəsəsi  
\_\_\_\_\_ (soyadı, adı, atasının adı)  
\_\_\_\_\_ (vərəsənin yaşayış yeri, onun miras qoyanla  
\_\_\_\_\_ qohumluq münasibəti, soyadı, adı, atasının adı)

Şəhadətnamə verilən miras əmlak, vərəsəliyi qəbul etmiş, lakin öz vərəsəlik hüquqlarını  
rəsmiləşdirmədən \_\_\_\_\_ vəf \_\_\_\_\_ a \_\_\_\_\_ t etmiş  
\_\_\_\_\_ (soyadı, adı, atasının adı)

“ \_\_\_\_\_ ” \_\_\_\_\_ 20 \_\_\_\_\_ ci ildə vəfat etmiş \_\_\_\_\_  
\_\_\_\_\_ (miras qoyanla  
\_\_\_\_\_ məxsus olmuş  
\_\_\_\_\_ qohumluq münasibəti, soyadı, adı, atasının adı)  
\_\_\_\_\_ (şəhadətnamənin verdiyi əmlak göstərilir)

\_\_\_\_\_ ibarətdir.

Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib.  
\_\_\_\_\_ manat dövlət rüsumu alınıb.

M.Y. \_\_\_\_\_ Vərəsəlik işinin nömrəsi \_\_\_\_\_  
\_\_\_\_\_ Notarius \_\_\_\_\_  
\_\_\_\_\_ (imza)

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**6-x nömrəli forma**

— Məcburi paya vərəsəlik hüququ  
— haqqında şəhadətnamə



**QANUN ÜZRƏ VƏRƏSƏLİK HÜQUQU HAQQINDA  
ŞƏHADƏTNAMƏ**

şəhəri (rayonu) \_\_\_\_\_  
(gün, ay, \_\_\_\_\_)

il sözlərlə)

Mən, \_\_\_\_\_ xüsusi notariusu-

(fəaliyyət göstərdiyi ərazinin adı)

Azərbaycan Respublikası

(soyadı və inisialları)

Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən təsdiq edirəm ki, " \_\_\_\_\_ " \_\_\_\_\_ 20 \_\_\_\_\_ ci ildə  
vəfat etmiş

(soyadı, adı, atasının adı)

əmlakının \_\_\_\_\_ hissəsinə \_\_\_\_\_

(vərəsənin yaşayış yeri, onun

miras qoyanla qohumluq münasibəti,

vərəsədir.

soyadı, adı, atasının adı)

Göstərilən payda şəhadətnamə verilən miras əmlak \_\_\_\_\_

(şəhadətnamənin

verildiyi əmlak göstərilir)

ibarətdir.

Göstərilən miras əmlakın qalan \_\_\_\_\_ hissəsinə vəsiyyət üzrə vərəsəlik hüququ  
haqqında şəhadətnamə verilib və yaxud veriləcək.

Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib.

\_\_\_\_\_ manat dövlət rüsumu alınıb.

M.Y. Vərəsəlik işinin nömrəsi \_\_\_\_\_


Notarius \_\_\_\_\_

(imza)

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

-  
**7-x nömrəli forma**

-  
Dövlət vərəsəlik hüququ haqqında  
şəhadətnamə



**QANUN ÜZRƏ VƏRƏSƏLİK HÜQUQU HAQQINDA  
ŞƏHADƏTNAMƏ**

-  
\_\_\_\_\_  
şəhəri (rayonu) \_\_\_\_\_  
\_\_\_\_\_  
(gün, ay,  
\_\_\_\_\_  
il sözlərlə)

Mən, \_\_\_\_\_ xüsusi notariusu  
\_\_\_\_\_  
(fəaliyyət göstərdiyi ərazinin adı)  
\_\_\_\_\_  
Azərbaycan Respublikası  
\_\_\_\_\_  
(soyadı və inisialları)

Mülki Məcəlləsinin 1165.1-ci maddəsinə əsasən təsdiq edirəm ki, “ ” \_\_\_\_\_ 20 \_\_\_\_-ci ildə  
vəfat etmiş

-  
\_\_\_\_\_  
(soyadı, adı, atasının adı)  
məxsus olan əmlak vərəsəlik hüququ üzrə Azərbaycan Respublikasının Dövlət Əmlakı  
Nazirliyinin qismində dövlətə, əgər miras qoyan şəxs qocalar, əhillər, sağlamlıq imkanları  
məhdud uşaqlar üçün müəssisələrin, müalicə, tərbiyə və sosial təminat müəssisələrinin  
təminatında olmuşsa,

\_\_\_\_\_  
(müəssisənin adı və ünvanı göstərilir)  
onların mülkiyyətinə keçir.  
Şəhadətnamə verilən miras əmlak \_\_\_\_\_  
\_\_\_\_\_  
(şəhadətnamənin  
verildiyi əmlak göstərilir)

\_\_\_\_\_  
ibarətdir.


-  
Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib.  
\_\_\_\_\_ manat dövlət rüsumu alınıb.

M.Y. Vərəsəlik işinin nömrəsi \_\_\_\_\_  
Notarius \_\_\_\_\_  
(imza)

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**8-x nömrəli forma**

Vəsiyyətnamə üzrə vərəsəlik hüququ  
haqqında şəhadətnamə



**VƏSIYYƏTNAMƏ ÜZRƏ VƏRƏSƏLİK HÜQUQU HAQQINDA  
ŞƏHADƏTNAMƏ**

şəhəri (rayonu) \_\_\_\_\_  
(gün, ay, \_\_\_\_\_)

il sözlərlə)

Mən, \_\_\_\_\_ xüsusi notariusu

(fəaliyyət göstərdiyi ərazinin adı)

təsdiq edirəm ki, \_\_\_\_\_

(soyadı və inisialları)

(vəsiyyətnaməni təsdiq

etmiş notariat orqanının adı)

tərəfindən " \_\_\_\_\_ " 20 \_\_\_\_\_ ci ildə təsdiq edilən və reyestrdə \_\_\_\_\_ ilə qeyd  
olunan vəsiyyətnaməyə əsasən " \_\_\_\_\_ " 20 \_\_\_\_\_ ci ildə vəfat etmiş

(vəsiyyət edənin soyadı, adı, atasının adı)

vəsiyyətnamədə göstərilən əmlakın vərəsəsi \_\_\_\_\_

(vərəsənin yaşayış yerləri, onların

miras qoyanla qohumluq münasibəti (vərəsələrin xahişi ilə),

soyadları, adları, atalarının adları)

Şəhadətnamə verilən miras əmlak \_\_\_\_\_

(şəhadətnamənin

verildiyi əmlak göstərilir)

ibarətdir.

Göstərilən miras əmlakın qalan \_\_\_\_\_ məcburi paya vərəsəlik hüququ haqqında  
şəhadətnamə verilib və yaxud veriləcək.

Reyestrde \_\_\_\_\_ ilə qeyd edilib.

\_\_\_\_\_ manat dövlət rüsumu alınıb.

M.Y. \_\_\_\_\_ Vərəsəlik işinin nömrəsi \_\_\_\_\_


Notarius \_\_\_\_\_

(imza)

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**9-x nömrəli forma**

Ər-arvadın birgə ərizəsinə əsasən  
onların nikah müddətində əldə  
etdikləri ümumi birgə əmlakındakı  
paya verilən mülkiyyət hüququ  
haqqında şəhadətnamə



**MÜLKİYYƏT HÜQUQU HAQQINDA  
ŞƏHADƏTNAMƏ**

şəhəri (rayonu)

(gün, ay,

il sözlərlə)

Mən, \_\_\_\_\_ xüsusi notariusu

(fəaliyyət göstərdiyi ərazinin adı)

Azərbaycan Respublikası

(soyadı və inisialları)

Ailə Məcəlləsinin 32 və 36.2-ci maddəsinə əsasən və ər-arvad \_\_\_\_\_

(ər-arvadın yaşayış yerləri,

onların soyadları, adları, atalarının adları)

ərizəsinə uyğun olaraq təsdiq edirəm ki, onların nikah müddətində əldə etdikləri ümumi  
birgə əmlakın 1/2 hissəsinə mülkiyyət hüququ vardır.

Bu ər-arvadın hər birinin göstərilən paylarda mülkiyyət hüququ təsdiq edilən ümumi  
birgə əmlakı

— (şəhadətnamənin verildiyi əmlak və

onun kimin adına qeydə alındığı göstərilir)

ibarətdir.

Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib.

\_\_\_\_\_ manat dövlət rüsumu alınıb.

M.Y.

Notarius \_\_\_\_\_

-(imza)

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**10-x nömrəli forma**

Sağ qalmış ərə (arvada) onların nikah  
müddətində əldə etdikləri ümumi  
birgə əmlakındakı paya verilən  
mülkiyyət hüququ haqqında  
şəhadətnamə



**Ər-arvadaın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən  
MÜLKİYYƏT HÜQUQU HAQQINDA  
ŞƏHADƏTNAMƏ**

şəhəri (rayonu) \_\_\_\_\_

(gün, ay,

il sözlərlə)

Mən, \_\_\_\_\_ xüsusi notariusu

(fəaliyyət göstərdiyi ərazinin adı)

təsdiq edirəm ki, Azərbaycan Respublikası

(soyadı və inisialları)

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən " " 20-ci ildə  
vəfat etmiş \_\_\_\_\_ sağ qalmış əri (arvada)

(soyadı, adı, atasının adı)

(sağ qalmış ərin (arvadaın) yaşayış yeri,

soyadı, adı, atasının adı)

onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın 1/2 hissəsinə mülkiyyət  
hüququ vardır.

mülkiyyət hüququ haqqında

(sağ qalmış ərin (arvadaın) soyadı, adı, atasının adı)

şəhadətnamə verilən ümumi birgə əmlak

(şəhadətnamənin verildiyi əmlak göstərilir)

ibarətdir.

O cümlədən ölmüş ərin (arvadaın) ümumi əmlakdan payı \_\_\_\_\_

ibarətdir.

Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib.

\_\_\_\_\_ manat dövlət rüsumu alınıb.

M.Y. Vərəsəlik işinin nömrəsi \_\_\_\_\_

Notarius \_\_\_\_\_

(imza)

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

-  
**11-x nömrəli forma** <sup>[26]</sup>

-  
Yaşayış evinin — açıq — hərracdən  
alınması  
barədə şəhadətnamə



-  
**ŞƏHADƏTNAMƏ**

-  
\_\_\_\_\_ şəhəri (rayonu) \_\_\_\_\_

\_\_\_\_\_ (gün, ay,

\_\_\_\_\_ il sözlərlə)

Mən, \_\_\_\_\_ xüsusi notariusu-

\_\_\_\_\_ (fəaliyyət göstərdiyi ərazinin adı)

\_\_\_\_\_ “Notariat haqqında” Azərbaycan Respublikası

\_\_\_\_\_ (soyadı və inisialları)

Qanununun 63-cü maddəsinə uyğun olaraq yaşayış evinin açıq hərracdə satılması  
barədə fiziki və hüquqi şəxslərin və ya \_\_\_\_\_

\_\_\_\_\_ (məhkəmənin adı)

məhkəmənin hakimi \_\_\_\_\_

\_\_\_\_\_ (soyadı və inisialları)

“ ” \_\_\_\_\_ 20-ci il tarixli qərarına əsasən \_\_\_\_\_ yerləşən

\_\_\_\_\_ (yerləşdiyi yer)

yaşayış evinə mülkiyyət hüququnun \_\_\_\_\_

\_\_\_\_\_ (yaşayış yeri)

yaşayan \_\_\_\_\_ məxsus olmasını təsdiq edirəm.

\_\_\_\_\_ (soyadı, adı, atasının adı)

\_\_\_\_\_ (evin xarakteristikası, ümumi və yaşayış sahəsi, əlavə və

\_\_\_\_\_ ibarət olan yaşayış evi əvvəllər

\_\_\_\_\_ xidməti tikilib)

\_\_\_\_\_ əsasında

\_\_\_\_\_ (hüquqmüəyyənədicə sənəd)

\_\_\_\_\_ məxsus olub və

\_\_\_\_\_ (soyadı, adı, atasının adı)

\_\_\_\_\_ tərəfindən \_\_\_\_\_ manata alınıb.

\_\_\_\_\_ (soyadı və inisialları)

\_\_\_\_\_ (rəqəm və yazı ilə)

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinin məzmunu \_\_\_\_\_  
izah edildi. \_\_\_\_\_ (soyadı və inisialları)

Şəhadətnamə texniki inventarlaşdırma orqanında qeydə alınmalıdır.

\_\_\_\_\_ Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib.

\_\_\_\_\_ manat dövlət rüsumu alınıb.

M.Y. \_\_\_\_\_ Notarius \_\_\_\_\_

\_\_\_\_\_ (imza)



Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

-  
**12-x nömrəli forma**

-  
Şəxsin sağ olma faktının təsdiq  
edilməsi  
haqqında şəhadətnamə



-  
**ŞƏHADƏTNAMƏ**

-  
\_\_\_\_\_  
şəhəri (rayonu) \_\_\_\_\_  
\_\_\_\_\_  
(gün, ay,  
\_\_\_\_\_  
il sözlərlə)

Mən, \_\_\_\_\_ xüsusi notariusu

\_\_\_\_\_  
(fəaliyyət göstərdiyi ərazinin adı)

\_\_\_\_\_ təsdiq edirəm ki, \_\_\_\_\_

\_\_\_\_\_  
(soyadı və inisialları)

\_\_\_\_\_ sağdır

\_\_\_\_\_  
(soyadı, adı, atasının adı)

və \_\_\_\_\_ yaşayır.

\_\_\_\_\_  
(yaşayış yeri)

\_\_\_\_\_ bu gün saat \_\_\_\_\_

dəqiqədə

\_\_\_\_\_  
(soyadı və inisialları)

göstərilən notariusu müraciət edib.

Onun şəxsiyyəti müəyyən edilib.

-  
\_\_\_\_\_  
Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib.

\_\_\_\_\_ manat dövlət rüsumu alınıb.

M.Y. \_\_\_\_\_ Notarius \_\_\_\_\_

\_\_\_\_\_  
(imza)

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**13-x nömrəli forma**

Yetkinlik yaşına çatmayanın sağ  
olması faktının təsdiq edilməsi  
haqqında şəhadətnamə



### ŞƏHADƏTNAMƏ

\_\_\_\_\_ şəhəri (rayonu) \_\_\_\_\_

(gün, ay,

il sözlərlə)

Mən, \_\_\_\_\_ xüsusi notariusu

(fəaliyyət göstərdiyi ərazinin adı)

təsdiq edirəm ki,

(soyadı və inisialları)

“ ” 20 \_\_\_\_\_ ci ildə anadan olmuş \_\_\_\_\_ sağdır

(soyadı, adı, atasının adı)

və \_\_\_\_\_ yaşayır.

(yaşayış yeri)

bu gün

(yetkinlik yaşına çatmamışın soyadı, adı, atasının adı)

saat \_\_\_\_\_ dəqiqədə \_\_\_\_\_

(valideyni, övladlığa götürəni,

himayəçisi, qəyyumu)

birlikdə

(soyadı, adı, atasının adı)

notariusu müraciət edib.

Şəhadətnamədə qeyd olunan şəxslərin şəxsiyyəti müəyyən edilib.

Fotşəkil:

\_\_\_\_\_ Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib.

\_\_\_\_\_ manat dövlət rüsumu alınıb.

M.Y. \_\_\_\_\_ Notarius \_\_\_\_\_

\_\_\_\_\_(imza)

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

-  
**14-x nömrəli forma**

-  
Şəxsin müəyyən yerdə olması faktının  
təsdiqi haqqında  
şəhadətnamə



-  
**ŞƏHADƏTNAMƏ**

-  
\_\_\_\_\_ şəhəri (rayonu) \_\_\_\_\_

\_\_\_\_\_ (gün, ay,  
\_\_\_\_\_

il sözlərlə)

Mən, \_\_\_\_\_

\_\_\_\_\_ (fəaliyyət göstərdiyi ərazinin adı)

xüsusi notariusu \_\_\_\_\_ təsdiq edirəm ki,

\_\_\_\_\_ (soyadı və inisialları)

\_\_\_\_\_ yaşayan

\_\_\_\_\_ (yaşayış yeri)

\_\_\_\_\_ (soyadı, adı, atasının adı)

-  
" \_\_\_\_\_ " 20 \_\_\_\_\_ ci ildə saat \_\_\_\_\_ dəqiqədə yuxarıda göstərilən və \_\_\_\_\_

\_\_\_\_\_ (xüsusi notariusun ünvanı)

\_\_\_\_\_ fəaliyyət göstərən notariusla müraciət edib.

-  
Onun şəxsiyyəti müəyyən edilib.

-  
\_\_\_\_\_ Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib.

\_\_\_\_\_ manat dövlət rüsumu alınıb.

M.Y. \_\_\_\_\_ Notarius \_\_\_\_\_

(imza)

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**15-x nömrəli forma**

Y e t k i n l i k yaşma — çatmayanın  
müəyyən  
— yerdə olması faktının təsdiq  
edilməsi  
haqqında şəhadətnamə



### ŞƏHADƏTNAMƏ

şəhəri (rayonu) \_\_\_\_\_  
(gün, ay, \_\_\_\_\_)

il sözlərlə)

Mən, \_\_\_\_\_  
(fəaliyyət göstərdiyi ərazinin adı)

xüsusi notariusu \_\_\_\_\_ təsdiq edirəm ki,  
(soyadı və inisialları)

“ ” \_\_\_\_\_ 20 —ci ildə anadan olmuş \_\_\_\_\_  
(soyadı, adı, atasının adı)

“ ” \_\_\_\_\_ 20 —ci ildə saat \_\_\_\_\_ dəqiqədə \_\_\_\_\_  
(valideyni, övladlığa götürəni, himayəçisi, qəyyumu —  
soyadı, adı, atasının adı)

birlikdə yuxarıda göstərilən və \_\_\_\_\_  
(xüsusi notariusun ünvanı)

fəaliyyət göstərən notariusu müraciət edib.  
Şəhadətnamədə qeyd olunan şəxslərin şəxsiyyəti müəyyən edilib.  
Fotoşəkil:

Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib.  
\_\_\_\_\_ manat dövlət rüsumu alınmışdır.

M.Y. \_\_\_\_\_ Notarius \_\_\_\_\_  
(imza)

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

-  
**16-x nömrəli forma**

-  
Şəxsin fotosəkildəki şəxslə eyniliyinin  
təsdiqi haqqında  
şəhadətnamə



-  
**ŞƏHADƏTNAMƏ**

-  
\_\_\_\_\_ şəhəri (rayonu) \_\_\_\_\_

\_\_\_\_\_ (gün, ay,  
\_\_\_\_\_

il sözlərlə)

Mən, \_\_\_\_\_

\_\_\_\_\_ (fəaliyyət göstərdiyi ərazinin adı)

xüsusi notariusu \_\_\_\_\_ bu fotosəkildə

\_\_\_\_\_ (soyadı və inisialları)

əks olunmuş şəxsin onu təqdim edən və \_\_\_\_\_ yaşayan

\_\_\_\_\_ (yaşayış yeri)

\_\_\_\_\_ (soyadı, adı, atasının adı)

eyniliyini təsdiq edirəm.

Şəkli təqdim edənin şəxsiyyəti müəyyən edilib.

Fotosəkil:

-

-

\_\_\_\_\_ Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib.

\_\_\_\_\_ manat dövlət rüsumu alınıb.

M.Y. \_\_\_\_\_ Notarius \_\_\_\_\_

\_\_\_\_\_ (imza)

-


-

-

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**17-x nömrəli forma**

Fiziki və hüquqi şəxslərin ərizələrinin  
—verilməsi haqqında şəhadətnamə



### ŞƏHADƏTNAMƏ

\_\_\_\_\_ şəhəri (rayonu) \_\_\_\_\_  
\_\_\_\_\_ (gün, ay,  
\_\_\_\_\_ il sözlərlə)

Mən, \_\_\_\_\_  
\_\_\_\_\_ (fəaliyyət göstərdiyi ərazinin adı)  
xüsusi notariusu \_\_\_\_\_ “Notariat haqqında”  
\_\_\_\_\_ (soyadı və inisialları)

Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinə əsasən təsdiq edirəm ki, “  
” \_\_\_\_\_ 20 \_\_\_\_\_ ci \_\_\_\_\_ ildə

\_\_\_\_\_ (ərizəni vermiş şəxsin soyadı,  
\_\_\_\_\_

ərizəsini \_\_\_\_\_  
\_\_\_\_\_ (adı, atasının adı və ya təşkilatın adı)  
\_\_\_\_\_ (ərizənin ünvanlandığı şəxsin soyadı,  
\_\_\_\_\_ verdim.  
\_\_\_\_\_ (adı, atasının adı və ya təşkilatın adı)

Ərizənin məzmunu \_\_\_\_\_  
\_\_\_\_\_ (ərizənin qısa məzmunu göstərilir)

Ərizəni təqdim edən (onun nümayəndəsinin) şəxsiyyəti müəyyən edilib.

\_\_\_\_\_ Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib.

\_\_\_\_\_ manat dövlət rüsumu alınıb.

M.Y. \_\_\_\_\_ Notarius \_\_\_\_\_  
\_\_\_\_\_ (imza)

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

-  
**18-x nömrəli forma**

-  
Sənədlərin saxlanılmaq üçün qəbul  
edilməsi haqqında şəhadətnamə



-  
**ŞƏHADƏTNAMƏ**

-  
\_\_\_\_\_  
şəhəri (rayonu)  
\_\_\_\_\_  
(gün, ay,  
\_\_\_\_\_  
il sözlərlə)

Mən, \_\_\_\_\_  
(fəaliyyət göstərirdiyi ərazinin adı)  
xüsusi notariusu \_\_\_\_\_ təsdiq edirəm ki,  
(soyadı və inisialları)  
\_\_\_\_\_ yaşayan  
(yaşayış yeri)  
\_\_\_\_\_  
(soyadı, adı, atasının adı)

-  
“ ” 20-ci ildə \_\_\_\_\_  
(notariat kontorunun  
\_\_\_\_\_ yerləşən dövlət  
ünvanı)  
notariat kontoruna əlavə \_\_\_\_\_ olunan siyahı \_\_\_\_\_ üzrə sənədləri  
\_\_\_\_\_ müddətdə \_\_\_\_\_ (yazı ilə)

saxlanması üçün təhvil verdi.  
Sənədləri saxlanması üçün təhvil verənin şəxsiyyəti müəyyən edilib.

-  
\_\_\_\_\_ Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib.  
\_\_\_\_\_ manat dövlət rüsumu alınıb.  
M.Y. \_\_\_\_\_ Notarius \_\_\_\_\_ (imza)

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**19-x nömrəli forma**

Şəxslərin bağladığı müqavilədə  
təsdiq qeydi

“ ” \_\_\_\_\_ 20-ci il

Bu müqavilə mənim, \_\_\_\_\_  
(fəaliyyət göstərdiyi ərazinin adı)

xüsusi notariusu \_\_\_\_\_  
(soyadı və inisialları)

tərəfindən təsdiq edilib.

Müqaviləni tərəflər şəxsən özləri mənim iştirakımla imza ediblər.

Tərəflərin şəxsiyyəti müəyyən edilib, onların fəaliyyət qabiliyyəti yoxlanılıb.

\_\_\_\_\_ Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib.

\_\_\_\_\_ manat dövlət rüsumu alınıb.

M.Y. \_\_\_\_\_ Notarius \_\_\_\_\_

-(imza)

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**20-x nömrəli forma**

Hüquqi şəxsin iştirakı ilə müqavilədə  
təsdiq qeydi

“ ” \_\_\_\_\_ 20-ci il

Bu müqavilə mənim, \_\_\_\_\_  
(fəaliyyət göstərdiyi ərazinin adı)

xüsusi notariusu \_\_\_\_\_  
(soyadı və inisialları)

tərəfindən təsdiq edilib.

Müqaviləni tərəflər mənim iştirakımla imza ediblər.

Müqaviləni imzalayanların şəxsiyyəti müəyyən edilib, onların fəaliyyət qabiliyyəti, eləcə  
də \_\_\_\_\_  
(hüquqi şəxsin adı)

hüquq qabiliyyəti və onun nümayəndəsinin səlahiyyəti yoxlanılıb.

\_\_\_\_\_ Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib.

\_\_\_\_\_ manat dövlət rüsumu alınıb.

M.Y. \_\_\_\_\_ Notarius \_\_\_\_\_

(imza)



Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

-  
**21-x nömrəli forma**

-  
Nümayəndənin iştirakı ilə şəxslərin  
bağladığı müqavilədə təsdiq qeydi

-  
" " \_\_\_\_\_ 20-ci il

-  
Bu müqavilə mənim, \_\_\_\_\_

(fəaliyyət göstərdiyi ərazinin adı)

xüsusi notariusu \_\_\_\_\_

(soyadı və inisialları)

tərəfindən təsdiq edilib.

Müqavilə mənim iştirakımla imzalanıb.

Müqaviləni imzalayanların şəxsiyyəti müəyyən edilib, onların fəaliyyət qabiliyyəti, eləcə  
də nümayəndənin səlahiyyəti yoxlanılıb.

-

-

\_\_\_\_\_ Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib.

\_\_\_\_\_ manat dövlət rüsumu alınıb.

M.Y. \_\_\_\_\_ Notarius \_\_\_\_\_

-(imza)

-

-

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**22-x nömrəli forma**

Yetkinlik yaşına çatmayanın (15 yaşdan  
18

-yaşadək) valideyninin (övladlığa  
götürənin, himayəçinin) razılığı ilə  
bağladığı müqavilədə təsdiq qeydi

“ ” \_\_\_\_\_ 20-ci il

Bu müqavilə mənim, \_\_\_\_\_

(fəaliyyət göstərdiyi ərazinin adı)

xüsusi notariusu \_\_\_\_\_

(soyadı və inisialları)

tərəfindən təsdiq edilib.

Müqaviləni \_\_\_\_\_

(soyadı, adı, atasının adı)

və \_\_\_\_\_

(atasının, anasının, övladlığa götürənin, himayəçinin

soyadı, adı, atasının adı)

razılığına əsasən hərəkət edən yetkinlik yaşına çatmayan \_\_\_\_\_

(doğum tarixi, soyadı, adı, atasının adı)

şəxsən özləri mənim iştirakımla imza ediblər.

Tərəflərin şəxsiyyəti müəyyən edilib, onların fəaliyyət qabiliyyəti yoxlanılıb.

(atanın, ananın, övladlığa götürənin, himayəçinin soyadı və inisialları)

şəxsiyyəti müəyyən edilib, onun səlahiyyəti yoxlanılıb.

\_\_\_\_\_ Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib.

\_\_\_\_\_ manat dövlət rüsumu alınıb.

M.Y. \_\_\_\_\_ Notarius \_\_\_\_\_

(imza)

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**23-x nömrəli forma**

Cismani qüsuruna, xəstəliyinə və ya  
hər hansı başqa səbəbə görə imza  
edə bil-məyən şəxsin iştirakı ilə  
bağladığı müqavilədə təsdiq qeydi

“ ” \_\_\_\_\_ 20-ci il

Bu müqavilə mənim, \_\_\_\_\_

(fəaliyyət göstərdiyi ərazinin adı)

xüsusi notariusu \_\_\_\_\_

(soyadı və inisialları)

tərəfindən təsdiq edilib.

Müqavilə mənim iştirakımla imzalanıb. Tərəflərin, eləcə də \_\_\_\_\_

\_\_\_\_\_ görə

(şəxsin özünün imza edə bilməməsinin səbəbi)

\_\_\_\_\_ tapşırığı

(müqaviləni imzalamağı tapşıran şəxsin soyadı, adı, atasının adı)

ilə müqaviləni imzalayan \_\_\_\_\_

(müqaviləni imzalayan şəxsin soyadı, adı, atasının adı)

şəxsiyyəti müəyyən edilib.

Tərəflərin fəaliyyət qabiliyyəti yoxlanılıb.

\_\_\_\_\_ Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib.

\_\_\_\_\_ manat dövlət rüsumu alınıb.

M.Y. \_\_\_\_\_ Notarius \_\_\_\_\_

(imza)

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**24-x nömrəli forma**

Evin (mənzilin) özgəninkiləşdirilməsi  
— haqqında — şəxslər — i — n bağladığı  
müqavilə —  
— lərdə təsdiq qeydi

“ ” \_\_\_\_\_ 20-ci il

Bu müqavilə mənim, \_\_\_\_\_  
(fəaliyyət göstərdiyi ərazinin adı)

xüsusi notariusu \_\_\_\_\_  
(soyadı və inisialları)

tərəfindən təsdiq edilib.

Müqaviləni tərəflər şəxsən özləri mənim iştirakımla imza ediblər.

Tərəflərin şəxsiyyətini müəyyən edilib, onların fəaliyyət qabiliyyəti və özgəninkiləşdirilən  
evin (mənzilin) \_\_\_\_\_  
(soyadı və inisialları)

məxsus olması yoxlanılıb.

\_\_\_\_\_ Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib.  
\_\_\_\_\_ manat dövlət rüsumu \_\_\_\_\_

M.Y. \_\_\_\_\_ sayılı sənədlə ödənilir.

Notarius \_\_\_\_\_  
(imza)

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**25-x nömrəli forma**

Nəq — l — i — y — y — a — t vasitəsinin  
özgəninkiləşdiril-  
— məsi haqqında şəxslərin bağladığı  
— müqavilədə təsdiq qeydi

“ ” \_\_\_\_\_ 20-ci il

Bu müqavilə mənim, \_\_\_\_\_  
(fəaliyyət göstərdiyi ərazinin adı)

xüsusi notariusu \_\_\_\_\_  
(soyadı və inisialları)

tərəfindən təsdiq edilib.

Müqaviləni tərəflər şəxsən özləri mənim iştirakımla imza ediblər.

Tərəflərin şəxsiyyətini müəyyən edilib, onların fəaliyyət qabiliyyəti və özgəninkiləşdirilən  
nəqliyyat vasitəsinin \_\_\_\_\_  
(soyadı və inisialları)

məxsus olması yoxlanılıb.

\_\_\_\_\_ Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib.  
\_\_\_\_\_ manat dövlət rüsumu \_\_\_\_\_

M.Y. \_\_\_\_\_ sayılı sənədlə ödənilir.

Notarius \_\_\_\_\_  
(imza)

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**26-x nömrəli forma**

–Sazişdə təsdiq qeydi

“ ” \_\_\_\_\_ 20-ci il

Bu müqavilə mənim, \_\_\_\_\_

(fəaliyyət göstərdiyi ərazinin adı)

xüsusi notariusu \_\_\_\_\_

(soyadı və inisialları)

tərəfindən təsdiq edilib.

Sazişi tərəflər şəxsən özləri mənim iştirakımla imza ediblər.

Tərəflərin şəxsiyyəti müəyyən edilib, onların fəaliyyət qabiliyyəti yoxlanılıb.

\_\_\_\_\_ Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib.

\_\_\_\_\_ manat dövlət rüsumu alınıb.

M.Y. \_\_\_\_\_ Notarius \_\_\_\_\_

(imza)

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**27-x nömrəli forma**

Öhdəlikdə təsdiq qeydi

“ ” \_\_\_\_\_ 20-ci il

Bu öhdəlik mənim, \_\_\_\_\_

(fəaliyyət göstərdiyi ərazinin adı)

xüsusi notariusu \_\_\_\_\_

(soyadı və inisialları)

tərəfindən təsdiq edilib.

Öhdəliyi \_\_\_\_\_

(soyadı, adı, atasının adı)

şəxsən özü mənim iştirakımla imza edib. Onun şəxsiyyət i müəyyən edilib, fəaliyyət qabiliyyəti yoxlanılıb.

\_\_\_\_\_ Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib.

\_\_\_\_\_ manat dövlət rüsumu alınıb.

M.Y. \_\_\_\_\_ Notarius \_\_\_\_\_

(imza)

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**28-x nömrəli forma**

—Vəsiyyətnamədə təsdiq qeydi

“ ” \_\_\_\_\_ 20-ci il

Bu vəsiyyətnamə mənim, \_\_\_\_\_  
(fəaliyyət göstərdiyi ərazinin adı)

xüsusi notariusu \_\_\_\_\_  
(soyadı və inisialları)

tərəfindən təsdiq edilib. Vəsiyyətnaməni \_\_\_\_\_  
(soyadı, adı, atasının adı)

~~şəxsən özü mənim iştirakımla imza edib. Vəsiyyət edən in şəxsiyyət i müəyyən edilib,  
fəaliyyət qabiliyyəti yoxlanılıb.~~

\_\_\_\_\_ Reyestrədə \_\_\_\_\_ ilə qeyd edilib.

\_\_\_\_\_ manat dövlət rüsumu alınıb.

M.Y. \_\_\_\_\_ Notarius \_\_\_\_\_  
(imza)

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**29-x nömrəli forma**

Cismani qüsuruna, xəstəliyinə və ya  
hər hansı başqa səbəbə görə imza  
edə bilmə-yən şəxsin adından  
vəsiyyətnamədə  
təsdiq qeydi

“ ” \_\_\_\_\_ 20-ci il

Bu vəsiyyətnamə mənim, \_\_\_\_\_  
(fəaliyyət göstərdiyi ərazinin adı)

xüsusi notariusu \_\_\_\_\_  
(soyadı və inisialları)

tərəfindən təsdiq edilib. \_\_\_\_\_ görə

\_\_\_\_\_ tapşırığı  
(vəsiyyətnaməni imzalamağı tapşıran şəxsin soyadı, adı, atasının adı)

mənim iştirakımla imzalayıb.

~~Vəsiyyət edən in şəxsiyyət i müəyyən edilib, fəaliyyət qabiliyyət i yoxlanılıb.  
Vəsiyyətnaməni imzalayanın şəxsiyyəti müəyyən edilib.~~

\_\_\_\_\_ Reyestrədə \_\_\_\_\_ ilə qeyd edilib.

\_\_\_\_\_ manat dövlət rüsumu alınıb.

M.Y. \_\_\_\_\_ Notarius \_\_\_\_\_  
(imza)

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**30-x nömrəli forma**

Etibarnamədə təsdiq qeydi

“ ” \_\_\_\_\_ 20-ci il

Mən, \_\_\_\_\_

(fəaliyyət göstərdiyi ərazinin adı)

xüsusi notariusu \_\_\_\_\_

(soyadı və inisialları)

bu etibarnaməni təsdiq edirəm.

Etibarnaməni \_\_\_\_\_

(soyadı, adı, atasının adı)

şəxsən özü mənə iştirakımla imza edib. Etibar edən in şəxsiyyət i müəyyən edilib,  
fəaliyyət qabiliyyəti yoxlanılıb.

\_\_\_\_\_ Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib.

\_\_\_\_\_ manat dövlət rüsumu alınıb.

M.Y. \_\_\_\_\_ Notarius \_\_\_\_\_

-(imza)

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

-  
**31-x nömrəli forma**

-  
Etibar edilmiş başqasına etibar etmə  
- qaydasında verilən etibarnamədə  
- təsdiq qeydi

-  
“ ” \_\_\_\_\_ 20-ci il

-  
Mən, \_\_\_\_\_

(fəaliyyət göstərdiyi ərazinin adı)

xüsusi notariusu \_\_\_\_\_

(soyadı və inisialları)

bu etibarnaməni təsdiq edirəm.

Etibarnaməni \_\_\_\_\_

(soyadı, adı, atasının adı)

-  
a d ı n d a n ö n u n \_\_\_\_\_ verdiyi \_\_\_\_\_ etibarnamə \_\_\_\_\_ ə s a s ı n d a h ə r ə k ə t \_\_\_\_\_ edən \_\_\_\_\_ nümayəndəsi

\_\_\_\_\_  
\_\_\_\_\_

(soyadı, adı, atasının adı)

mənim iştirakımla imza edib.

İmza edənin şəxsiyyəti müəyyən edilib, fəaliyyət qabiliyyəti və səlahiyyəti yoxlanılıb.

-

-

\_\_\_\_\_ Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib.

\_\_\_\_\_ manat dövlət rüsumu alınıb.

M.Y. \_\_\_\_\_ Notarius \_\_\_\_\_

-(imza)

-

-

-



Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**32-x nömrəli forma**

Cismani qüsurluna, xəstəliyinə və ya  
hər hansı başqa səbəbə görə imza  
edə bilməyən şəxsin verdiyi  
etibarnamədə təsdiq qeydi

“ ” \_\_\_\_\_ 20-ci il

Mən, \_\_\_\_\_  
(fəaliyyət göstərdiyi ərazinin adı)

xüsusi notariusu \_\_\_\_\_  
(soyadı və inisialları)

bü etibarnaməni təsdiq edirəm.

\_\_\_\_\_ görə  
(etibar edən şəxsin özünün imza edə bilməməsinin səbəbi)

\_\_\_\_\_ tapşırığı  
(etibarnaməni imzalamağı tapşıran şəxsin soyadı, adı, atasının adı)

ilə etibarnaməni \_\_\_\_\_  
(etibarnaməni imzalayan şəxsin soyadı, adı, atasının adı)

mənim iştirakımla imzalayıb.

Etibar edənin şəxsiyyəti müəyyən edilib, fəaliyyət qabiliyyəti yoxlanılıb. Etibarnaməni  
imzalayanın şəxsiyyəti müəyyən edilib.

\_\_\_\_\_ Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib.

\_\_\_\_\_ manat dövlət rüsumu alınıb.

M.Y. \_\_\_\_\_ Notarius \_\_\_\_\_  
(imza)

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**33-x nömrəli forma**

Sənədin surətinin düzgünlüyünün  
təsdiq qeydi

“ ” \_\_\_\_\_ 20-ci il

Mən, \_\_\_\_\_  
(fəaliyyət göstərdiyi ərazinin adı)

xüsusi notariusu \_\_\_\_\_  
(soyadı və inisialları)

bü surətin sənədin əsli ilə düzgünlüyünü təsdiq edirəm. Surəti onun əsli ilə  
tutuşdurarkən sonuncuda pozulmuş, əlavə yazılmış, üstündən qələm çəkilmiş sözlər və  
digər şərhləndirilməmiş düzəlişlər aşkar edilməyib.

\_\_\_\_\_ Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib.

\_\_\_\_\_ manat dövlət rüsumu alınıb.

M.Y. \_\_\_\_\_ Notarius \_\_\_\_\_  
(imza)

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

-  
**34-x nömrəli forma**

-  
Sənədin surətindən çıxarılmış surətin  
— düzgünlüyünün təsdiq qeydi

“ ” \_\_\_\_\_ 20-ci il

-  
Mən, \_\_\_\_\_  
\_\_\_\_\_ (fəaliyyət göstərdiyi ərazinin adı)

xüsusi

notariusu \_\_\_\_\_  
\_\_\_\_\_ (soyadı və inisialları)

bu surətin sənədin surəti ilə düzgünlüyünü təsdiq edirəm. Təsdiq olunan surətdə  
pözulmuş, əlavə yazılmış, üstündən qələm çəkilmiş sözlər və digər şərtləndirilməmiş  
düzəlişlər aşkar edilməyib.

-  
\_\_\_\_\_ Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib.

\_\_\_\_\_ manat dövlət rüsumu alınıb.

M.Y. \_\_\_\_\_ Notarius \_\_\_\_\_  
\_\_\_\_\_ (imza)

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

-  
**35-x nömrəli forma**

-  
Fototurət i n düzgünlüyünün — təsdiq  
qeydi

“ ” \_\_\_\_\_ 20-ci il

-  
Mən, \_\_\_\_\_  
\_\_\_\_\_ (fəaliyyət göstərdiyi ərazinin adı)

xüsusi notariusu \_\_\_\_\_ bu  
\_\_\_\_\_ (soyadı və inisialları)

fototurətin düzgünlüyünü təsdiq edirəm.

-  
\_\_\_\_\_ Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib.

\_\_\_\_\_ manat dövlət rüsumu alınıb.

M.Y. \_\_\_\_\_ Notarius \_\_\_\_\_  
\_\_\_\_\_ (imza)

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

-  
**36-x nömrəli forma**

-  
İmzanın həqiqiliyinin təsdiq qeydi

-  
" " \_\_\_\_\_ 20-ci il

-  
Mən, \_\_\_\_\_ xüsusi notariusu

\_\_\_\_\_ (fəaliyyət göstərdiyi ərazinin adı)

\_\_\_\_\_ (soyadı və inisialları)

\_\_\_\_\_ (soyadı, adı, atasının adı)

-  
mən im iştirakımla etdiyi imzasının həqiqiliyini təsdiq edirəm. İmza edənin şəxsiyyəti müəyyən edilib.

-  
\_\_\_\_\_ Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib.

\_\_\_\_\_ manat dövlət rüsumu alınıb.

M.Y. \_\_\_\_\_ Notarius \_\_\_\_\_

(imza)

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

-

**37-x nömrəli forma**

-

Cismani qüsuruna, xəstəliyinə və ya hər  
hansı başqa səbəbə görə imza edə bil-  
məyənin əvəzinə imza edən şəxsin  
imzasının həqiqiliyinin təsdiq qeydi

-

-

“ ” \_\_\_\_\_ 20-ci il

-

Mən, \_\_\_\_\_

(fəaliyyət göstərdiyi ərazinin adı)

xüsusi notariusu \_\_\_\_\_

(soyadı və inisialları)

\_\_\_\_\_ görə

(şəxsin özünün imza edə bilməməsinin səbəbi)

-

\_\_\_\_\_ tapşırığı

(sənədi imzalamağı tapşıran şəxsin soyadı, adı, atasının adı)

-

ilə onun əvəzinə sənədi imzalayan \_\_\_\_\_

(sənədi imzalayan şəxsin soyadı, adı, atasının adı)

-

mənim iştirakımla etdiyi imzasının həqiqiliyini təsdiq edirəm..

-

\_\_\_\_\_

(sənədi imzalayanın soyadı və inisialları)

və \_\_\_\_\_

(sənədi imzalamağı tapşıran şəxsin soyadı və inisialları)

-

şəxsiyyəti müəyyən edilib.

-

\_\_\_\_\_ Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib.

\_\_\_\_\_ manat dövlət rüsumu alınıb.

M.Y. \_\_\_\_\_ Notarius \_\_\_\_\_

-(imza)

-

-

-

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**38-x nömrəli forma**

Dövlət \_\_\_\_\_ notariusunun \_\_\_\_\_ etdiyi  
tərcümənin  
\_\_\_\_\_ düzgünlüyünün təsdiq qeydi

“ ” \_\_\_\_\_ 20-ci il

Mən, \_\_\_\_\_

(fəaliyyət göstərdiyi ərazinin adı)

xüsusi notariusu \_\_\_\_\_ bu mətnin \_\_\_\_\_

(soyadı və inisialları)

\_\_\_\_\_ dilinə tərcüməsinin düzgünlüyünü təsdiq edirəm.

\_\_\_\_\_ Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib.

\_\_\_\_\_ manat dövlət rüsumu alınıb.

M.Y. \_\_\_\_\_ Notarius \_\_\_\_\_

(imza)

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**39-x nömrəli forma**

Tərcüməç i n i n imzasının  
həqiqiliyinin  
\_\_\_\_\_ təsdiq qeydi

“ ” \_\_\_\_\_ 20-ci il

Mən, \_\_\_\_\_

(fəaliyyət göstərdiyi ərazinin adı)

xüsusi notariusu \_\_\_\_\_ mənə məlum olan tərcüməçi

(soyadı və inisialları)

(tərcüməçinin soyadı, adı, atasının adı)

imzasının həqiqiliyini təsdiq edirəm.

\_\_\_\_\_ Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib.

\_\_\_\_\_ manat dövlət rüsumu alınıb.

M.Y. \_\_\_\_\_ Notarius \_\_\_\_\_

(imza)

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

-  
**40-x nömrəli forma**  
-

Sənədin üzərində onun təqdim  
edilməsi vaxtı haqqında təsdiq qeydi

-  
“ ” \_\_\_\_\_ 20-ci il

-  
Mən, \_\_\_\_\_  
\_\_\_\_\_ (fəaliyyət göstərdiyi ərazinin adı)

xüsusi notariusu \_\_\_\_\_  
\_\_\_\_\_ (soyadı və inisialları)

təsdiq edirəm ki, bu sənəd “ ” \_\_\_\_\_ 20-ci ildə saat \_\_\_\_\_ dəqiqə

-  
\_\_\_\_\_ yaşayan  
\_\_\_\_\_ (yaşayış yeri)

\_\_\_\_\_  
\_\_\_\_\_ (soyadı, adı, atasının adı)

-  
tərəfindən qeyd olunan dövlət notariusuna təqdim olunub.  
Sənədi təqdim edənin şəxsiyyəti müəyyən edilib.

-  
\_\_\_\_\_ Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib.

\_\_\_\_\_ manat dövlət rüsumu alınıb.

M.Y. \_\_\_\_\_ Notarius \_\_\_\_\_  
\_\_\_\_\_ (imza)

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**41-x nömrəli forma**

**İCRA QEYDİ**

“ ” \_\_\_\_\_ 20-ci il

Mən, \_\_\_\_\_ xüsusi notariusu

(fəaliyyət göstərdiyi ərazinin adı)

“Notariat haqqında”

(soyadı və inisialları)

Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif edirəm həmin sənədlər üzrə

\_\_\_\_\_ (tələbkərin soyadı, adı, atasının adı və yaşayış yeri, yaxud hüquqi şəxsin

\_\_\_\_\_ xeyrinə

\_\_\_\_\_ adı və ünvanı)

\_\_\_\_\_ (börclünün soyadı, adı, atasının adı və

\_\_\_\_\_ yaşayış yeri, yaxud hüquqi şəxsin

\_\_\_\_\_ adı və ünvanı)

\_\_\_\_\_ müddət üçün vaxtında ödənilməmiş

\_\_\_\_\_ manat tutulsun.

Bundan əlavə təklif edirəm bərludan \_\_\_\_\_ manat məbləğində cərimə (peniya) \_\_\_\_\_ faiz, tələbkərin tərəfindən ödənilmiş \_\_\_\_\_ manat məbləğində dövlət rüsumu, cəmi \_\_\_\_\_ manat

(rəqəmlə və yazı ilə)

pul tutulsun.

Həmin icra qeydi “ ” \_\_\_\_\_ 20-ci ildə aparılmışdır.

\_\_\_\_\_ Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib.

\_\_\_\_\_ manat dövlət rüsumu alınıb.

M.Y. \_\_\_\_\_ Notarius \_\_\_\_\_

(imza)

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

-  
**42-x nömrəli forma**

-  
Vekselin üzərində onun ödənilməsi  
haqqında təsdiq qeydi

“ ” \_\_\_\_\_ 20-ci il

-  
Mən, \_\_\_\_\_ xüsusi notariusu  
\_\_\_\_\_ (fəaliyyət göstərdiyi ərazinin adı)

\_\_\_\_\_ təsdiq edirəm ki, vekselsaxlayana  
\_\_\_\_\_ (soyadı və inisialları)

-  
verilməsi üçün bu veksəl üzrə alınmışdır:

-  
Vekselin məbləği \_\_\_\_\_

Faiz \_\_\_\_\_

Xərclər \_\_\_\_\_

\_\_\_\_\_ Cəmi \_\_\_\_\_

-  
\_\_\_\_\_ Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib.

\_\_\_\_\_ manat dövlət rüsumu alınıb.

M.Y. \_\_\_\_\_ Notarius \_\_\_\_\_

(imza)



Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**43-x nömrəli forma**

**ÖDƏNİLMƏYƏN VEKSELƏ İMTINA**

**AKTI**

\_\_\_\_\_ şəhəri (qəsəbəsi, kəndi) “ ” \_\_\_\_\_ 20-ci il

Mən, \_\_\_\_\_ xüsusi notariusu

(fəaliyyət göstərdiyi ərazinin adı)

\_\_\_\_\_ “ ” \_\_\_\_\_ 20 ildə

(soyadı və inisialları)

\_\_\_\_\_ məbləğə

(verilən yer) \_\_\_\_\_ (veksel verilən məbləğ)

\_\_\_\_\_ müddətə verilən, akseptləşmiş \_\_\_\_\_

(ödəmə müddəti göstərilir)

(akseptantın adı)

ödənilməyən veksələ etiraz etmək üçün “ ” \_\_\_\_\_ 20 ildə mənə göstərilən vekseli  
təqdim edən, \_\_\_\_\_ li köçürülən (sadə) vekselin qanuni sahibi \_\_\_\_\_

(vekselin sahibinin adı)

xahişi ilə, akseptantdan (vekseli verəbdən, domisiliantdan) “ ” \_\_\_\_\_ 20 ilin  
ödəməsini tələb etdim, lakin ödəmə mənə verilmədi.

Bu zaman imtinanın aşağıdakı səbəbləri göstərilmişdir:

\_\_\_\_\_  
\_\_\_\_\_  
\_\_\_\_\_

Yuxarıda göstərilənlərlə əlaqədar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1033-cü  
maddəsinə əsasən göstərilən ödənilməmiş vekseli akseptanta (veksel verənə) qarşı  
imtinaya edirəm.

-

-

-

\_\_\_\_\_ Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib.

\_\_\_\_\_ manat dövlət rüsumu alınıb.

M.Y. \_\_\_\_\_ Notarius \_\_\_\_\_

(imza)

-

-

-

Azərbaycan Respublikasının  
Nazirlər

—Kabinetinin 2000-ci il 23 avqust  
—tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**44-x nömrəli forma**

**AKSEPTİN TARİXİNİN GÖSTƏRİLMƏMƏSİNƏ**

**İMTİNA AKTI**

\_\_\_\_\_ şəhəri (qəsəbəsi, kəndi) “ ” \_\_\_\_\_ 20-ci il

Mən, \_\_\_\_\_ xüsusi notariusu

(fəaliyyət göstərdiyi ərazinin adı)

\_\_\_\_\_ təsdiq edirəm ki, qanuni saxlayan tərəfindən—

(soyadı və inisialları)

mənə təqdim olunmuş \_\_\_\_\_ “ ” \_\_\_\_\_ 20 ildə (verildiyi yer)

(veksel verənin adı)

(ödəmə müddəti göstərilir) (vekselin verildiyi məbləğ) \_\_\_\_\_ saylı

köçürülən vəksel ödəyici (ödəyicinin adı) tərəfindən tarix göstərilmədən aksept olunub.

Bununla əlaqədar və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1033-cü maddəsinə

əsasən qeyd olunan vəkselin akseptinin tarixinin göstərilməməsinə imtina edirəm.

-

-

\_\_\_\_\_ Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib.

\_\_\_\_\_ manat dövlət rüsumu alınıb.

M.Y. \_\_\_\_\_ Notarius \_\_\_\_\_

(imza)

-

-

-

-

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**45-x nömrəli forma**

**AKSEPT OLUNMAMIŞ VEKSELİN İMTİNA**

**AKTI**

\_\_\_\_\_ şəhəri (qəsəbəsi, kəndi) “ ” \_\_\_\_\_ 20-ci il

Mən, \_\_\_\_\_ xüsusi notariusu  
(fəaliyyət göstərdiyi ərazinin adı)

\_\_\_\_\_ “ ” \_\_\_\_\_ 20 ildə  
(soyadı və inisialları)

\_\_\_\_\_ məbləğə  
(verilən yer) \_\_\_\_\_ (veksel verilən məbləğ)

\_\_\_\_\_ müddətə verilən, “ ” \_\_\_\_\_ 20 ildə göstərilən aksept olunmamış  
(ödəmə müddəti göstərilir)

vekseli etiraz etmək üçün mənə təqdim edən, \_\_\_\_\_ sayılı köçürülən vekselin  
qanuni sahibi \_\_\_\_\_ xahişi ilə, vekselin ödəyicisi \_\_\_\_\_  
(vekselin sahibinin adı) \_\_\_\_\_ (ödəyicinin adı)

qarşısında aksept tələbi qoydum.

Vekselin aksept olunmaması ilə əlaqədar və Azərbaycan Respublikası Mülki  
Məcəlləsinin 1033-cü maddəsinə əsasən göstərilən veksələ imtina edirəm.

\_\_\_\_\_ Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib.

\_\_\_\_\_ manat dövlət rüsumu alınıb.

M.Y. \_\_\_\_\_ Notarius \_\_\_\_\_  
(imza)

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**46-x nömrəli forma**

Çekin ödənilmədiyinin təsdiq qeydi

“ ” \_\_\_\_\_ 20-ci il

Mən, \_\_\_\_\_ xüsusi notariusu  
(fəaliyyət göstərdiyi ərazinin adı)

\_\_\_\_\_ (soyadı və inisialları)

bu çekin \_\_\_\_\_ tərəfindən  
(ödəyicinin adı)

təqdim olunmasını və ödənilməməsini təsdiq edirəm.

\_\_\_\_\_ Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib.

\_\_\_\_\_ manat dövlət rüsumu alınıb.

M.Y. \_\_\_\_\_ Notarius \_\_\_\_\_  
(imza)

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**47-x nömrəli forma**

## DƏNİZ PROTƏSTİ HAQQINDA AKT

“ ” \_\_\_\_\_ 20 \_\_\_\_-ci il

Mən, \_\_\_\_\_ xüsusi notariusu

(fəaliyyət göstərdiyi ərazinin adı)

\_\_\_\_\_  
\_\_\_\_\_  
(soyadı və inisialları)

\_\_\_\_\_  
\_\_\_\_\_  
(gəminin adı və bayrağı, onun mənsubiyyəti, mülkiyyətçisi,

qeydiyyat yeri, qeydiyyat \_\_\_\_-si və dəniz limanına gəlmə vaxtı) <sup>1271</sup>

gəmisinin kapitanı

\_\_\_\_\_  
\_\_\_\_\_  
(kapitanın soyadı, adı, atasının adı

\_\_\_\_\_  
\_\_\_\_\_  
vətəndaşlığı və yaşayış yeri)

“ ” \_\_\_\_\_ 20 \_\_\_\_ ildə gəminin üzməsi (dayanması) zamanı baş vermiş hadisə  
haqqında ərizəsini qəbul etdim.

Kapitanın ərizəsinə görə hadisə aşağıdakı kimi olmuşdur:

\_\_\_\_\_  
\_\_\_\_\_  
(gəmi kapitanının ərizəsinin məzmunu)

Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq mən gəmi kapitanı  
tərəfindən “ ” \_\_\_\_\_ 20 \_\_\_\_ ildə mənə təqdim olunan gəmi jurnalı ilə tanış  
oldum və hadisənin halları barədə kapitanın özünü, gəmi komandanlığı heyətindən və  
gəmi komandası üzvlərindən olan şahidləri dinlədikdə onlar aşağıdakıları bildirdilər:

1.

\_\_\_\_\_  
\_\_\_\_\_  
(gəmi kapitanının soyadı, adı, atasının adı, ərizəsinin

məzmunu göstərilir və onun tərəfindən imzalanır)

2.

\_\_\_\_\_  
\_\_\_\_\_  
(şahidin soyadı, adı, atasının adı, vəzifəsi,

\_\_\_\_\_  
\_\_\_\_\_  
vətəndaşlığı, yaşayış yeri, ifadəsinin məzmunu göstərilir və

\_\_\_\_\_  
\_\_\_\_\_  
onun tərəfindən imzalanır)

3.

\_\_\_\_\_  
\_\_\_\_\_  
(eyni ilə)

4.

\_\_\_\_\_  
\_\_\_\_\_  
(eyni ilə)

5.

\_\_\_\_\_  
\_\_\_\_\_  
(eyni ilə)

\_\_\_\_\_  
\_\_\_\_\_  
Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib.

\_\_\_\_\_  
\_\_\_\_\_  
manat dövlət rüsumu alınıb.

M.Y. \_\_\_\_\_ Notarius \_\_\_\_\_

\_\_\_\_\_  
\_\_\_\_\_  
(imza)

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**48-x nömrəli forma**

Vərəsəlik hüququ haqqında  
şəhadətnamənin (müqavilənin,  
vəsiyyətnamənin, etibarnamənin, icra  
qeydinin) dublikatında təsdiq qeydi

“ ” \_\_\_\_\_ 20-ci il

Mənim, \_\_\_\_\_ xüsusi notariusu

(fəaliyyət göstərdiyi ərazinin adı)

\_\_\_\_\_ tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamənin

(soyadı və inisialları)

(müqavilənin, vəsiyyətnamənin, etibarnamənin, icra qeydinin) bu dublikatı, itirilmiş  
sənədin əvəzinə dublikatı alan \_\_\_\_\_

(dublikatı alan

\_\_\_\_\_ verilib.

şəxsin soyadı, adı, atasının adı və ya təşkilatın adı)

Vərəsəlik hüququ haqqında şəhadətnamə (müqavilə, vəsiyyətnamə, etibarnamə, icra  
qeydi) qeyd olunan dövlət notariat kontorunun dövlət notariusu tərəfindən “  
” \_\_\_\_\_ 20-ci ildə verilib (təsdiq olunub, aparılıb və i.a.) və reyestrdə  
\_\_\_\_\_ ilə qeyd edilib.

Vərəsəlik hüququ haqqında şəhadətnamənin (müqavilənin, vəsiyyətnamənin,  
etibarnamənin, icra qeydinin) nüsxəsi notariat kontorunun işlərində saxlanılır.

\_\_\_\_\_ şəxsiyyəti

(dublikatı alan şəxsin soyadı və inisialları)

müəyyən edilib.

-

-

\_\_\_\_\_ Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib.

\_\_\_\_\_ manat dövlət rüsumu alınıb.

M.Y. \_\_\_\_\_ Notarius \_\_\_\_\_

(imza)

-

-

-

50-x nömrəli forma

## **İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında**

### **İCRA QEYDİ**

“ \_\_\_\_\_ ” 20 \_\_\_\_ il  
Mən, \_\_\_\_\_ xüsusi notariusu –  
\_\_\_\_\_ (fəaliyyət göstərdiyi ərazinin adı)  
\_\_\_\_\_ təklif edirəm ki, “Notariat haqqında”  
\_\_\_\_\_ (soyadı və inisialları)  
Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə və “İpoteka haqqında” Azərbaycan  
Respublikası Qanununun 38.1-ci maddəsinə əsasən həmin sənədlər üzrə ipoteka saxlayan  
\_\_\_\_\_ (ipoteka saxlayanın soyadı, adı, atasının adı və yaşayış yeri, yaxud hüquqi şəxsin adı və  
ünvanı) tələbi ilə ipoteka qoyan  
\_\_\_\_\_ (ipoteka qoyanın soyadı, adı, atasının adı və yaşayış yeri,  
\_\_\_\_\_ məxsus ipoteka predmeti  
\_\_\_\_\_ yaxud hüquqi şəxsin adı və ünvanı)  
olan \_\_\_\_\_ (ipoteka predmeti olan əşyanın təsviri və yerləşdiyi yer)  
Həmin icra qeydi “ \_\_\_\_\_ ” 20 \_\_\_\_ il ildə aparılmışdır.  
-  
M.Y.  
\_\_\_\_\_ Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib.  
\_\_\_\_\_ manat dövlət rüsumu alınıb.  
\_\_\_\_\_ Dövlət notariusu \_\_\_\_\_  
\_\_\_\_\_ (imza)”

### **QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI**

1. 05 avqust 2005-ci il tarixli **151** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, 08, maddə 782**)
2. 14 dekabr 2005-ci il tarixli **228** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, 12, maddə 1228**)
3. 20 fevral 2006-cı il tarixli **55** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 2, maddə 203**)
4. [20 avqust 2008-ci il tarixli 192 nömrəli](#) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 8, maddə 787**)
5. [29 may 2013-cü il tarixli 91 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**“Azərbaycan” qəzeti, 2 iyun 2013-cü il, 119, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, 05, maddə 577**)
6. [23 oktyabr 2014-cü il tarixli 344 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**“Azərbaycan” qəzeti, 26 oktyabr 2014-cü il, 233, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 10, maddə 1314**)
7. [15 noyabr 2016-cı il tarixli 448 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**“Xalq” qəzeti, 16 noyabr 2016-cı il, 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 11, maddə 1936**)
8. [28 mart 2018-ci il tarixli 117 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**“Xalq” qəzeti, 30 mart 2018-ci il, 70, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 3, maddə 627**)
9. [24 yanvar 2019-cu il tarixli 25 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**“Xalq” qəzeti, 27 yanvar 2019-cu il, 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 01, maddə 169**)
10. [7 mart 2019-cu il tarixli 79 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**“Xalq” qəzeti, 14 mart 2019-cu il, 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 3, maddə 513**)
11. [28 mart 2019-cu il tarixli 131 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**“Xalq” qəzeti, 31 mart 2019-cu il, 68, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 3, maddə 564**)
12. [20 may 2019-cu il tarixli 233 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**“Xalq” qəzeti, 22 may 2019-cu il, 111, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 5, maddə 967**)
13. [9 aprel 2020-ci il tarixli 135 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**“Xalq” qəzeti, 12 aprel 2020-ci il, 68, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, 4, maddə 482**)

### **İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI**

[1] [15 noyabr 2016-cı il tarixli 448 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 noyabr 2016-cı il, 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 11, maddə 1935) ilə 148 nömrəli qərarla təsdiq edilmiş 2-18 və 30-47 nömrəli formalar üzrə:

1. “Mən \_\_\_\_\_ (notariat kontorunun adı) dövlət notariat kontorunun dövlət notariusu \_\_\_\_\_ (soyadı və inisialları)” sözləri “Mən \_\_\_\_\_ (notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxsin vəzifəsi, adı və soyadı)” sözləri ilə əvəz edilmişdir.
2. “**ilə qeyd edilib**” sözlərindən sonra “, **informasiya sistemində daxil edilib**” sözləri əlavə edilmişdir.
3. “**Dövlət notariusu**” sözləri “**Notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs**” sözləri ilə əvəz edilmişdir.

[2] [20 avqust 2008-ci il tarixli 192 nömrəli](#) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 8, maddə 787) ilə 7 və 7-x nömrəli formalarda «**əlillər**» sözündən sonra «, **sağlamlıq imkanları məhdud uşaqlar**» sözləri əlavə edilmişdir.

[15 noyabr 2016-cı il tarixli 448 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 noyabr 2016-cı il, 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 11, maddə 1936) ilə 7 nömrəli formada “**Dövlət Əmlakı Nazirliyinin**” sözləri “**Əmlak Məsələləri Dövlət Komitəsinin**” sözləri ilə əvəz edilmişdir.

[7 mart 2019-cu il tarixli 79 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 3, maddə 513) ilə 7 nömrəli forma – “Dövlətin vərəsəlik hüququ haqqında şəhadətnamə”də “qocalar, əlillər, sağlamlıq imkanları məhdud uşaqlar üçün müəssisələrin” sözləri “**ahullar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinin**” sözləri ilə əvəz edilmişdir.

[9 aprel 2020-ci il tarixli 135 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 aprel 2020-ci il, 68, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, 4, maddə 482) ilə 7 nömrəli forma – “Dövlətin vərəsəlik hüququ haqqında şəhadətnamə”də “**ahullar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinin, müalicə, tərbiyə və sosial təminat müəssisələrinin**” sözləri “**sosial xidmət müəssisələrinin**” sözləri ilə əvəz edilmişdir.

[3] [15 noyabr 2016-cı il tarixli 448 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 noyabr 2016-cı il, 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 11, maddə 1936) ilə 8 nömrəli formada “**notariat orqanının adı**” sözləri “**vəzifəli şəxsin vəzifəsi, adı, soyadı**” sözləri ilə əvəz edilmişdir.

[4] 14 dekabr 2005-ci il tarixli 228 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, 12, maddə 1228) ilə 11 və 11x nömrəli formalarda “**647.2**” rəqəmi “**178.1**” rəqəmi ilə əvəz edilmişdir.

[5] [15 noyabr 2016-cı il tarixli 448 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 noyabr 2016-cı il, 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 11, maddə 1936) ilə 12 və 13 nömrəli formalarda “**notariat kontoruna**” sözləri “**notariat hərəkətinin aparıldığı yərə**” sözləri ilə əvəz edilmişdir.

[6] [15 noyabr 2016-cı il tarixli 448 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 noyabr 2016-cı il, 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 11, maddə 1936) ilə 14 və 15 nömrəli formalarda “ \_\_\_\_\_ (notariat kontorunun ünvanı) yerləşən notariat kontorunda” sözləri “ \_\_\_\_\_ (notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxsin iş yeri göstərilir)” sözləri ilə əvəz edilmişdir.

[7] [28 mart 2019-cu il tarixli 131 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 mart 2019-cu il, 68, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 3, maddə 564) ilə qərarla təsdiq edilmiş 17 nömrəli forma yeni redaksiyada təsdiq edilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2000-ci il 23 avqust tarixli, 148 nömrəli qərarı ilə təsdiq edilmişdir

-17 nömrəli forma

Fiziki və hüquqi şəxslərin nərizələrinin verilməsi haqqında şəhadətnamə

#### ŞƏHADƏTNAMƏ

\_\_\_\_\_ şəhəri (rayonu)

\_\_\_\_\_ (gün, ay, il sözlərlə)

Mən \_\_\_\_\_ (notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxsin vəzifəsi, adı və soyadı)

“Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinə əsasən təsdiq edirəm ki, “ \_\_\_\_\_ 20-cı ildə

\_\_\_\_\_ (ərizəni vermiş şəxsin soyadı,

\_\_\_\_\_ orizosini

\_\_\_\_\_ adı, atasının adı və ya təşkilatın adı)

\_\_\_\_\_ (ərizənin ünvanlandığı şəxsin soyadı,

\_\_\_\_\_ verdim.

\_\_\_\_\_ adı, atasının adı və ya təşkilatın adı)

Ərizənin məzmunu \_\_\_\_\_

\_\_\_\_\_ (ərizənin qısa məzmunu göstərilir)

Ərizəni təqdim edən (onun nümayəndəsinin) şəxsiyyəti müəyyən edilib:

\_\_\_\_\_ Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib, informasiya sistemində daxil edilib

\_\_\_\_\_ manat dövlət rüsumu alıb.

M.Y. \_\_\_\_\_ Notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs \_\_\_\_\_

\_\_\_\_\_ (imza)

[8] [28 mart 2019-cu il tarixli 131 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 mart 2019-cu il, 68, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 3, maddə 564) ilə qərara yeni məzmununda 17-1 və 17-2 nömrəli formalar təsdiq edilmişdir.

[9] [15 noyabr 2016-cı il tarixli 448 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 noyabr 2016-cı il, 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 11, maddə 1936) ilə 18 nömrəli formada “\_\_\_\_\_ (notariat kontorunun ünvanı) yerləşən dövlət notariat kontoruna” sözləri “\_\_\_\_\_ (notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxsin iş yeri)” sözləri ilə, “\_\_\_\_\_ (yazı ilə)” sözləri “\_\_\_\_\_ (sözlə)” sözü ilə əvəz edilmişdir.

[10] [15 noyabr 2016-cı il tarixli 448 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 noyabr 2016-cı il, 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 11, maddə 1936) ilə 19-29 nömrəli formalar üzrə:

1. “Bu müqavilə mənim \_\_\_\_\_ (notariat kontorunun adı) dövlət notariat kontorunun dövlət notariusu \_\_\_\_\_ (soyadı və inisialları)” sözləri “Mənim \_\_\_\_\_ (notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxsin vəzifəsi, adı və soyadı)” sözləri ilə əvəz edilmişdir.
2. “Dövlət notariusu” sözləri “Notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs” sözləri ilə əvəz edilmişdir.
3. “İlə qeyd edilib” sözlərindən sonra “, *informasiya sistemində daxil edilib*” sözləri əlavə edilmişdir.

[11] [29 may 2013-cü il tarixli 91 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 2 iyun 2013-cü il, 119, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, 05, maddə 577) ilə təsdiq edilmiş 24, 25, 24-x və 25-x nömrəli formalarda “qəbzlə” sözü “sənədlə” sözü ilə əvəz edilmişdir.

[28 mart 2019-cu il tarixli 131 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 mart 2019-cu il, 68, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 3, maddə 564) ilə qərarla təsdiq edilmiş 24 nömrəli forma yeni redaksiyada təsdiq edilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 140 nömrəli qərarı ilə  
təsdiq edilmişdir

24 nömrəli forma

Evin (mənzilin) özgeninkiləşdirilməsi  
haqqında şəxslərin bağladığı  
müqavilədə təsdiq qeydi

“ \_\_\_\_\_ ” 20-ci il

Mənim \_\_\_\_\_

(notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxsin vəzifəsi, adı və soyadı)

tərəfindən təsdiq edilir:

Müqaviləni tərəflər şəxsən özləri mənim iştirakımla imza ediblər.

Tərəflərin şəxsiyyəti müəyyən edilib, onların fəaliyyət qabiliyyəti və özgeninkiləşdirilən evin (mənzilin)

(soyadı və inisialları)

məxsus olması yoxlanılıb:

-

-

-

-

\_\_\_\_\_ Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib, *informasiya sistemində daxil edilib*

\_\_\_\_\_ manat dövlət rüsumu \_\_\_\_\_

M.Y. \_\_\_\_\_ sayılı sənədlə ödənilir.

\_\_\_\_\_ Notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs \_\_\_\_\_

(imza)

[12] [28 mart 2019-cu il tarixli 131 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 mart 2019-cu il, 68, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 3, maddə 564) ilə qərara yeni məzmununda 24-1 nömrəli forma təsdiq edilmişdir.

[13] [28 mart 2019-cu il tarixli 131 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 mart 2019-cu il, 68, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 3, maddə 564) ilə qərara yeni məzmununda 30-1 nömrəli forma təsdiq edilmişdir.

[14] [28 mart 2018-ci il tarixli 117 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 mart 2018-ci il, 70, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 3, maddə 627) ilə “Notariat hərəkətlərinin qeydi üçün reyestrlərin, notariat şahadətnamələrinin, əqdlərdə və təsdiq edilən sənədlərdə təsdiq qeydlərinin formaları”na yeni məzmununda “35-1 nömrəli forma” əlavə edilmişdir.

[15] [28 mart 2019-cu il tarixli 131 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 mart 2019-cu il, 68, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 3, maddə 564) ilə qərara yeni məzmununda 35-2 və 35-3 nömrəli formalar təsdiq edilmişdir.

[16] [28 mart 2019-cu il tarixli 131 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 mart 2019-cu il, 68, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 3, maddə 564) ilə qərara yeni məzmununda 36-1 nömrəli forma təsdiq edilmişdir.

[17] [28 mart 2019-cu il tarixli 131 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 mart 2019-cu il, 68, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 3, maddə 564) ilə qərarla təsdiq edilmiş 38 nömrəli forma yeni redaksiyada təsdiq edilmişdir.



əvvəlki redaksiyada deyilirdi:

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**38 nömrəli forma**

Dövlət notariusunun etdiyi tərcümənin  
düzgünlüyünün təsdiq qeydi

“ ” \_\_\_\_\_ 20-ci il

Mən \_\_\_\_\_

(notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxsin vəzifəsi, adı və soyadı)

bu mətnin \_\_\_\_\_ dilindən \_\_\_\_\_ dilinə tərcüməsinin düzgünlüyünü təsdiq edirəm.

Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib, informasiya sistemində daxil edilib

\_\_\_\_\_ manat dövlət rüsumu alınıb.

M.Y. \_\_\_\_\_ Notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs \_\_\_\_\_  
(imza)

[18] 15 noyabr 2016-cı il tarixli 448 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 noyabr 2016-cı il, 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 11, maddə 1936) ilə 40 nömrəli formada “dövlət notariusuna” sözləri “notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxsə” sözləri ilə əvəz edilmişdir.

[19] 24 yanvar 2019-cu il tarixli 25 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 yanvar 2019-cu il, 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 01, maddə 169) ilə 41 nömrəli forma yeni redaksiyada təsdiq edilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

Azərbaycan Respublikasının Nazirlər  
Kabinetinin 2000-ci il 23 avqust  
tarixli, 148 nömrəli qərarı ilə  
**təsdiq edilmişdir**

**41 nömrəli forma**

#### İCRA QEYDİ

“ ” \_\_\_\_\_ 20-ci il

Mən \_\_\_\_\_

(notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxsin vəzifəsi, adı və soyadı)

“Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif edirəm həmin sənədlər üzrə

\_\_\_\_\_ (tələbkarın soyadı, adı, atasının adı və yaşayış yeri, yaxud hüquqi şəxsin

\_\_\_\_\_ xeyrinə

\_\_\_\_\_ adı və ünvanı)

\_\_\_\_\_ (borelunun soyadı, adı, atasının adı və

\_\_\_\_\_ yaşayış yeri, yaxud hüquqi şəxsin

\_\_\_\_\_ adı və ünvanı)

\_\_\_\_\_ müddət üçün vaxtında ödənilməmiş

\_\_\_\_\_ manat tutulsun.

Bundan əlavə təklif edirəm boreludan \_\_\_\_\_ manat məbləğində cərimə (peniya) \_\_\_\_\_ faiz,

tələbkar tərəfindən ödənilmiş \_\_\_\_\_ manat məbləğində dövlət rüsumu, cəmi

\_\_\_\_\_ manat

(rəqəmlə və yazı ilə)

pul tutulsun.

Həmin icra qeydi “ ” \_\_\_\_\_ 20-ci ildə aparılmışdır.

Reyestrdə \_\_\_\_\_ ilə qeyd edilib, informasiya sistemində daxil edilib

\_\_\_\_\_ manat dövlət rüsumu alınıb.

M.Y. \_\_\_\_\_ Notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs \_\_\_\_\_  
(imza)

[20] 23 oktyabr 2014-cü il tarixli 344 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 26 oktyabr 2014-cü il, 233, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 10, maddə 1314) ilə 47 nömrəli formada “limana gəlmə vaxtı” sözləri “dəniz limanına gəlmə vaxtı” sözləri ilə əvəz edilmişdir.

[21] 15 noyabr 2016-cı il tarixli 448 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 noyabr 2016-cı il, 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 11, maddə 1936) ilə 48 nömrəli forma üzrə:

1. “Mənim \_\_\_\_\_ (notariat kontorunun adı) dövlət notariat kontorunun dövlət notariusu \_\_\_\_\_ (soyadı və inisialları)” sözləri “Mənim \_\_\_\_\_ (notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxsin vəzifəsi, adı və soyadı)” sözləri ilə əvəz edilmişdir.

2. “notariat kontorunun işlərində” sözləri “notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxsin iş yerində” sözləri ilə əvəz edilmişdir.

3. ikinci halda “ilə qeyd edilib” sözlərindən sonra “, informasiya sistemində daxil edilib” sözləri əlavə edilmişdir.

4. “Dövlət notariusu” sözləri “Notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs” sözləri ilə əvəz edilmişdir.

[22] 05 avqust 2005-ci il tarixli 151 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik

Toplusu, 2005-ci il, 08, maddə 782) ilə yeni məzmununda 50 nömrəli forma əlavə edilmişdir.

[23] [15 noyabr 2016-cı il tarixli 448 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 noyabr 2016-cı il, 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 11, maddə 1936) ilə 50 nömrəli forma üzrə:

1. “Mən \_\_\_\_\_ (notariat kontorunun adı) **dövlət notariat kontorunun dövlət notariusu** \_\_\_\_\_ (soyadı və inisialları)” sözləri “Mən \_\_\_\_\_ (dövlət və ya xüsusi notariusun, adı və soyadı)” sözləri ilə əvəz edilmişdir.
2. “ **ilə qeyd edilib** ” sözlərindən sonra “, **informasiya sistemində daxil edilib** ” sözləri əlavə edilmişdir.
3. “**Dövlət notariusu**” sözləri “**Dövlət və ya xüsusi notarius**” sözləri ilə əvəz edilmişdir.

[24] [20 may 2019-cu il tarixli 233 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 may 2019-cu il, 111, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, 5, maddə 967) ilə “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında İCRA QEYDİ” formasında “**38.1-ci maddəsinə əsasən həmin sənədlər üzrə ipoteka saxlayan**” sözləri “**38-ci maddəsinə əsasən ipoteka müqaviləsi üzrə tərəf**” sözləri ilə əvəz edilmişdir.

[25] [15 noyabr 2016-cı il tarixli 448 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 noyabr 2016-cı il, 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 11, maddə 1936) ilə qərarla təsdiq edilmiş 2-x-50-x nömrəli formalar ləğv edilmişdir.

[26] 20 fevral 2006-cı il tarixli 55 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 2, maddə 203**) ilə 11 və 11-x nömrəli formalardan “**Şəhadətnamə texniki inventarlaşdırma orqanında qeydə alınmalıdır.**” cümləsi çıxarılmışdır.

[27] [23 oktyabr 2014-cü il tarixli 344 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 26 oktyabr 2014-cü il, 233, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 10, maddə 1314) ilə 47-x nömrəli formada “**limana gəlmə vaxtı**” sözləri “**dəniz limanına gəlmə vaxtı**” sözləri ilə əvəz edilmişdir.

[28] 05 avqust 2005-ci il tarixli 151 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, 08, maddə 782**) ilə yeni məzmununda 50-x nömrəli forma əlavə edilmişdir.